

Bank Silk Vey ASC

Açıq Səhmdar Cəmiyyəti

Maliyyə hesabatları

31 dekabr 2016-cı il tarixində başa çatmış il üzrə

Bank Silk Vey ASC
Maliyyə hesabatları

Mündəricat

	Səhifə
Maliyyə hesabatlarının hazırlanması və təsdiq edilməsi ilə bağlı rəhbərliyin məsuliyyətinin bəyanı.	1
Müstəqil auditor rəyi	2-3
Maliyyə vəziyyəti barədə hesabat	4
Məcmu gəlir hesabatı	5
Kapitalda dəyişikliklər haqqında hesabat	6
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	7
Maliyyə hesabatlarına dair qeydlər	8– 63

Maliyyə hesabatlarının hazırlanması və təsdiq edilməsi ilə bağlı rəhbərliyin məsuliyyətinin bəyanı.

31 Dekabr 2016-cı il tarixində başa çatmış il üzrə.

Rəhbərlik, 31 dekabr 2016-cı il tarixində başa çatmış il üzrə Bank Silk Vey ASC-nin (bundan sonra "Bank") maliyyə vəziyyətini, əməliyyat nəticələrini, pul vəsaitlərinin hərəkəti və səhmdar kapitalında dəyişiklikləri əks etdirən Beynəlxalq Maliyyə Hesabatları Standartlarına ("BMHS") uyğun maliyyə hesabatlarının düzgün hazırlanması üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıda göstərilənlər üzrə məsuliyyət daşıyır:

- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Mühasibat siyasətlərini daxil etməklə məlumatların məqsədəuyğun, etibarlı, müqayisə edilə bilən və başa düşülən məlumatların təqdim edilməsi;
- İstifadəşilərin bankın maliyyə vəziyyətinə və nəticələrinə təsir edə biləcək xüsusi əməliyyatların, digər hadisələrin və şərtlərin anlaması üçün BMHS standartlarının xüsusi tələblərinə uyğun olması yetərli olmadığı halda əlavə açıqlamaların verilməsi; və
- Bank fəaliyyətini davamlılıq prinsipi əsasında davam etdirməsinin qiymətləndirilməsi.

Rəhbərlik, həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Bank daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Bankın maliyyə hesabatlarının BMHS-ə uyğun olaraq düzgün hazırlanması və Bankın maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi;
- Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Bankın aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
- Saxtakarlıq, yanlışlıq və digər qanunaayğınsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

31 dekabr 2016-cı il tarixinə olan maliyyə hesabatları 5 may 2017-ci il tarixində Bankın İdarə Heyəti tərəfindən təsdiq edilmişdir.

İdarə Heyəti tərəfindən:

Elçin Əhmədov

İdarə Heyətinin Sədri

5 May 2017-ci il

Bakı, Azərbaycan Respublikası



Mahir Nəcəfov

Baş Mühasib

5 May 2017-ci il

Bakı, Azərbaycan Respublikası



Grant Thornton
An instinct for growth™

Grant Thornton Azerbaijan
Damirchi Tower
22nd floor
37 Khojali Avenue
Baku, Azerbaijan

T +994 12 4047537
+994 12 4047538
F. +994 12 4047543
E info@az.gt.com
www.granthornton.az

Müstəqil auditor rəyi
Bank Silk Vey Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarına

Rəy

Biz Bank Silk Vey Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "Bank") 31 dekabr 2016-cı il tarixinə olan maliyyə vəziyyəti hesabatı, həmin tarixdə başa çatmış il üzrə gəlir və ya itki və digər məcmu gəlir hesabatı, səhmdar kapitalında dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas mühasibat prinsiplərinin icmalı daxil olmaqla maliyyə hesabatlarına qeydlərdən ibarət maliyyə hesabatlarının audit yoxlamasını aparmışıq.

Bizim rəyimizcə maliyyə hesabatları Bankın 31 Dekabr 2016-cı il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq düzgün və ədalətli əks etdirir.

Digər məsələ

Bankın 31 dekabr 2015-ci il tarixində başa çatmış il üzrə maliyyə hesabatları digər auditor tərəfindən yoxlanılmış və 27 may 2016-cı il tarixində müsbət rəy verilmişdir.

Rəy üçün əsas

Biz audit yoxlamasını Beynəlxalq Audit Standartları əsasında aparmışıq. Bu standartlar çərçivəsində nəzərdə tutulan öhdəliklərimiz hesabatımızın Maliyyə Hesabatları üzrə Auditorların Öhdəlikləri bölməsində əks olunmuşdur. Biz Peşəkar Mühasiblər üçün Əxlaq Kodeksi üzrə Beynəlxalq Əxlaq Standartları Şurasının (IESBA) prinsiplərinə uyğun olaraq Bankdan ayrırıq və digər əxlaq öhdəliklərimizi bu tələblər və IESBA Kodeksi əsasında həyata keçirmişik. Biz rəyimizin əsasını təşkil edən yetərli və müvafiq audit dəlilləri əldə etdiyimizi hesab edirik.

Rəhbərliyin və maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul tərəflərin öhdəlikləri

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə görə və maliyyə hesabatlarının hazırlanması ilə əlaqədar, saxtakarlıq və ya səhvlərdən qaynaqlanan əhəmiyyətli təhriflərin qarşısının alınması məqsədi ilə rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sisteminin təşkil edilməsinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatları hazırlayarkən rəhbərlik Bankın daimilik prinsipi əsasında işini davam etdirmə potensialını qiymətləndirmək, müvafiq olduqda daimilik prinsipi ilə bağlı məsələləri açıqlamaq və rəhbərlik Bankı ləğv etmək və ya fəaliyyətini dayandırmaq istəyəndək, yaxud bunu etmək üçün real seçimi olmayanadək hesabatlılığın daimilik prinsipindən istifadə etmək üzrə məsuliyyət daşıyır.

İdarəçilik üzrə məsul tərəflər Bankın maliyyə hesabatvermə prosesinə nəzarət etmə öhdəliyi daşıyır.

Müstəqil auditorların hesabatı

Maliyyə hesabatlarının auditi üzrə auditorların öhdəlikləri

Bizim məqsədimiz bütövlükdə maliyyə hesabatlarında saxtakarlıq və ya səhvlərdən dolayı əhəmiyyətli təhriflərin mövcud olmadığına təminat vermək və rəyimizi əks etdirən auditor hesabatı təqdim etməkdir. Təminat olduqca önəmli olsa da, Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit yoxlamasının hər zaman mövcud olan təhrifləri aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhvlərdən irəli gələ və bu maliyyə hesabatları əsasında verilmiş iqtisadi qərarlara ciddi təsir göstərə bilər.

Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamasının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrif risklərini aşkarlayır və təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır və icra edir və rəyimiz üçün əsas təşkil edəcək kafi və müvafiq dəlil toplayırıq. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədli buraxma, təhrif və ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqəli olur.
- Mövcud şərtlərdə müvafiq olacaq, lakin Bankın daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün auditə müvafiq daxili nəzarət haqqında anlayış əldə edirik.
- İstifadə olunan uçot siyasətlərinin, uçot smetalarının və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik.
- Rəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyinə və Bankın davamlılıq prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə və ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Bizim yekun rəyimizdə ciddi qeyri-müəyyənlik mövcuddur deyilsə, auditor hesabatımızda maliyyə hesabatlarında əlaqədar məlumatlara diqqət çəkməyimiz, yaxud da bu cür məlumatlar müvafiq olmazsa, rəyimizi dəyişdirməyimiz tələb olunur. Bizim yekun rəylərimiz auditor hesabatımızın hazırlanma tarixinədək əldə edilmiş audit dəlillərinə əsaslanır. Bununla belə, gələcək hadisə və şərtlər Bankın işində davamlılıq prinsipini poza bilər.
- Maliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu və məzmunu, həmçinin hesabatların obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqd və hadisələri əks etdirib etdirmədiyini təhlil edirik.

Biz auditin və mühüm audit tapıntılarının, o cümlədən audit yoxlaması zamanı daxili nəzarətdə aşkarladığımız mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi və zamanlaması ilə bağlı idarəetmə üzrə məsul tərəflərlə əlaqədə oluruq




Grant Thornton
Bakı, Azərbaycan Respublikası
Tarix: 5 may, 2017

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)
Maliyyə vəziyyəti barədə hesabat

	Qeydlər	2016 AZN	2015 AZN
Aktivlər			
Nağd vəsaitlər və Mərkəzi Bankda pul vəsaitləri	5	19,449	10,740
Digər banklardakı pul vəsaitləri	7	4,153	9,694
Müştərilərə verilmiş kredit və avanslar	8	363,741	335,729
Mülkiyyət və avadanlıq	9	2,329	3,704
Qeyri-maddi aktivlər		296	98
Digər aktivlər	10	2,564	1,988
Cəmi aktivlər		392,532	361,953
Öhdəliklər			
Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	11	115,888	108,354
Müştərilərdən depozitlər	12	170,141	149,240
Təxirə salınmış vergi öhdəliyi	22.2	-	110
Digər öhdəliklər	13	1,513	805
Cəmi öhdəliklər		287,542	258,509
Kapital			
Nizamnamə Kapitalı	14	101,545	101,545
Bölüşdürülməmiş mənfəət		3,445	1,899
Cəmi kapital		104,990	103,444
Cəmi kapital və öhdəliklər		392,532	361,953

31 dekabr 2016-cı ildə tamamlanmış ilin maliyyə hesabatları 5 may 2017-ci il tarixində İdarə Heyəti tərəfindən təsdiq edimiş və aşağıdakılar tərəfindən onların adından imzalanmışdır:

Elçin Əhmədov
İdarə Heyətinin sədri

Bakı, Azərbaycan Respublikası



Mahir Nəcəfov
Baş mühasib

1 – 30-cu qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)
Məcmu gəlir hesabatı

	Qeydlər	2016	2015
		AZN	AZN
Faiz gəlirləri	15	26,235	24,121
Faiz xərcləri	15	(13,125)	(12,833)
Xalis faiz gəlirləri	15	13,110	11,288
Müştərilərə verilmiş kredit və avanslar üzrə ehtimal edilən zərərlər üçün ayrılmış ehtiyat	8.1	(14,856)	(5,595)
Ehtimal edilən zərərlər üzrə ehtiyatlardan sonra faiz (xərcləri) / gəlirləri		(1,746)	5,693
Xarici valyuta ilə əməliyyatlar üzrə xalis gəlir	16	10,856	5,467
Haqq və komissiya gəlirləri	17	5,818	4,297
Haqq və komissiya xərcləri	18	(1,444)	(1,257)
Əməliyyat gəlirləri		13,484	14,200
Digər gəlirlər	19	61	368
Köhnəlmə və amortizasiya xərcləri	20	(525)	(483)
İnzibati və ümumi xərclər	21	(11,139)	(11,594)
Vergidən əvvəlki illik mənfəət		1,881	2,491
Mənfəət vergisi	22	(335)	(961)
İllik mənfəət		1,546	1,530
Digər məcmu gəlirlər		-	-
İl üzrə cəmi məcmu gəlir		1,546	1,530
PAY ÜZRƏ GƏLİR			
Əsas və paylanmış	29	2.28	2.25

1- 30-cu qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)
Kapitalda dəyişikliklər haqqında hesabat

	Nizamnamə kapitalı	Nizamnamə kapitalının artırılması üçün ehtiyat	Bölüşdürül məmiş mənfəət	Cəmi kapital
	AZN	AZN	AZN	AZN
1 yanvar 2015-ci il tarixinə qalıq	99,168	345	2,746	102,259
Nizamnamə kapitalının buraxılışı	2,377	-	(2,377)	-
Əsas vəsaitlərin yenidənqiymətləndirilməsi		(345)		(345)
Səhmdarlarla əməliyyatlar	101,545	-	369	101,914
İllik mənfəət	-	-	1,530	1,530
Cəmi məcmu gəlir	-	-	1,530	1,530
31 dekabr 2015-ci il tarixinə qalıq	101,545	-	1,899	103,444
İllik mənfəət	-	-	1,546	1,546
Cəmi məcmu gəlir	-	-	1,546	1,546
31 dekabr 2016-cı il tarixinə qalıq	101,545	-	3.445	104,990

1-30-ci qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

	Qeydlər	2016 AZN	2015 AZN
Əməliyyat fəaliyyətləri üzrə pul vəsaitlərinin hərəkəti			
Vergidən əvvəlki mənfəət		1,881	2,491
Düzəlişlər:			
Köhnəlmə və amortizasiya xərcləri	20	525	483
Mülkiyyət və avadanlığın istifadəsi üzrə zərər		159	-
Mülkiyyət və avadanlığa dəymiş zərər üzrə xalis itki		-	1,149
Xarici valyuta əməliyyatları üzrə xalis itki / (qazanc)		372	(1,867)
Müştərilərə verilmiş kredit və avanslar üzrə ehtimal edilən zərərlər üçün ayrılmış ehtiyat	8.1	14,856	5,612
		<u>17,793</u>	<u>7,868</u>
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklər:			
Mərkəzi bankda məcburi minimal ehtiyat depoziti		(906)	1,064
Digər banklardakı yerləşdirilən depozitlər		4,254	(386)
Müştərilərə verilmiş kredit və avanslar		(43,240)	(168,594)
Digər aktivlər		(576)	2,548
Müştərilərdən alınmış depozitlər		20,901	96,569
Digər öhdəliklər		<u>708</u>	<u>335</u>
Əməliyyatlarda istifadə edilmiş pul vəsaitləri		(1,066)	(60,596)
Ödənməmiş mənfəət vergisi		(445)	(975)
Əməliyyatlarda istifadə edilmiş xalis pul vəsaiti		<u>(1,511)</u>	<u>(61,571)</u>
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitinin hərəkəti			
Mülkiyyət və avadanlığın alınması		(629)	(682)
Qeyri-maddi aktivlərin alınması		(228)	(41)
Mülkiyyət və avadanlıqdan istifadədən əldə edilən satış gəlirləri		1,350	-
Son ödəmə tarixinədək saxlanan investisiyanın ödənməsi üzrə gəlirlər		-	21,936
İnvestisiya fəaliyyəti üzrə xalis pul vəsaiti		<u>493</u>	<u>21,213</u>
Maliyyə fəaliyyətləri üzrə pul vəsaitinin hərəkəti			
Bank və maliyyə institutlarından kredit və depozitlər		<u>7,534</u>	<u>37,876</u>
Maliyyə fəaliyyətlərindən daxil olan xalis pul vəsaiti		<u>7,534</u>	<u>37,876</u>
Pul vəsaiti və ekvivalentlərində xalis fərq			
İlin əvvəlinə pul vəsaiti və ekvivalentləri		<u>15,425</u>	<u>18,128</u>
İlin sonuna pul vəsaiti və pul vəsaiti ekvivalentləri	6	<u>21,941</u>	<u>15,646</u>

1-30-cu qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

1 Hüquqi status və əməliyyatların xarakteri

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti ("Bank") 6 yanvar 1994-cü il tarixində təsis edilib və fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 175 saylı kommersiya bankı lisenziyasına əsasən tənzimlənir. 31 dekabr 2016-cı il tarixinə qeydiyyatından keçmiş ünvanı Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1110, Həsən Əliyev küçəsi 131A-dır.

Bankın əsas fəaliyyəti hüquqi və fiziki şəxslərə bank kommersiya xidmətlərinin göstərilməsindən ibarətdir. Bankın beş filialı və bir şöbəsi var. Bank 49 (2015: 23) bankomatdan ibarət şəbəkəni idarə edir. 2016-cı ilin 31 dekabr tarixinə olan məlumata əsasən, bankın 139 (2015: 116 əməkdaş) əməkdaşı vardır.

31 dekabr 2016-cı və 2015-ci il tarixlərinə aşağıdakı səhmdarlar Bankın buraxılmış səhmlərinə sahib olmuşlar:

	2016	2015
	%	%
Hüquqi şəxs	30	-
Fiziki şəxslər	70	100
	100	100

İl ərzində bankın təsisçiləri dəyişmişdir və Zərifə Həmzəyeva, "VIP Aviation Services" MMC və Elçin Əhmədov müvafiq olaraq 69,7 %, 30 % və 0.3% təsis kapitalına sahib olublar. Zərifə Həmzəyeva son nəzarətedici tərəfdir.

2 Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) Uyğunluq bəyanatı

Bankın bu maliyyə hesabatları Beynəlxalq Mühasibat Uçotu Standartları Şurasının (BMSS) Beynəlxalq Maliyyə hesabatı standartlarına (BMHS) uyğun hazırlanıb. ARMB qaydalarına əsasən, tələb olunan əlavə məlumatlar müvafiq bölmələrdə daxil edilmişdir.

3 Standartlar, mövcud standartların şərhı və standartlara düzəlişlər

3.1 Standartlar, 2016-cı ildə qüvvədə olan mövcud standartların şərhı və standartlara düzəlişlər

Mövcud standartlara Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası tərəfindən 1 yanvar 2016-cı il tarixindən etibarən və ya bu tarixdən sonrakı müddət üçün etibarlı olan aşağıdakı düzəlişlər edirlmişdir. Aşağıda sadalananlar Bankın maliyyə hesabatlarına aiddir.

Standartın nömrəsi	Adı	Qüvvəyə minmə tarixi
16 və 38 sayılı BMUS	Binalar, tikililər, avadanlıqlar və qeyri-maddi aktivlər – Düzəliş	1 yanvar 2016-cı il
16 və 41 sayılı BMUS	Binalar, tikililər, avadanlıqlar və investisiya mülkiyyəti – Düzəliş	1 yanvar 2016-cı il
19 sayılı BMUS	İşçilərin mükafatlandırılması – Düzəliş	1 yanvar 2016-cı il
7 sayılı BMHS	Maliyyə instrumentləri: Açıqlamalar – Düzəlişlər	1 yanvar 2016-cı il

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

3 Standartlar, mövcud standartların şərhı və standartlara düzəlişlər (davamı)

3.2 Hələ qüvvəyə minməmiş və Bank tərəfindən qəbul edilməmiş standartlar, mövcud standartların şərhı və standartlara düzəlişlər

Bu maliyyə hesabatlarının təsdiq olunduğu tarixə dərc olunmuş, lakin qüvvəyə minməmiş aşağıdakı standartlar, şərhlər və mövcud standartlara düzəlişlər Bank tərəfindən hələ qəbul edilməmişdir:

Standartın nömrəsi	Adı	Qüvvəyə minmə tarixi
16 sayılı BMHS	İcarə	1 yanvar 2019-cu il
15 sayılı BMHS	Müştərilərlə müqavilərdən gəlirlər – Yeni	1 yanvar 2018-ci il
9 sayılı BMHS	Maliyyə alətləri – Düzəliş	1 yanvar 2018-ci il

Rəhbərlik bütün müvafiq bəyanatların bəyanatın qüvvəyə minmə tarixindən sonra başlayan ilk dövr üzrə Bankın uçot siyasətlərində qəbul ediləcəyini gözləyir. Qüvvəyə hələ də minməmiş müvafiq yeni standartlar, düzəlişlər və şərhlər haqqında məlumat aşağıda göstərilir.

16 sayılı BMHS İcarə - Yeni (1 yanvar 2019-cu il tarixi və ya ondan sonrakı mühasibat uçotu dövrü üçün qüvvədə olan)

16 sayılı BMHS "İcarə" – BMHS-ə uyğun maliyyə hesabatları təqdim edən icarə əməliyyatlarını necə tanımaq, ölçmək, tədqim etmək və açıqlamaq lazım olduğunu izah edir. Standart vahid icarə mühasibat modeli təqdim edir və icarədarın 12 ay və ya daha az müddətə olan icarələr və ya azqiymətli aktivlərdən başqa bütün icarələri aktiv və ya öhdəlik kimi tanımasını tələb edir. 16 sayılı BMHS-ə dəyişmədən əvvəlki standart olan 17 sayılı BMUS-da olduğu kimi standardın icarə verənə münasibəti olduğu kimi dəyişməz qalır, icarə verən icarəni maliyyə və ya əməliyyat icarəsi kimi təsnifləşdirməyə davam edir.

15 sayılı BMHS "Müştərilərlə müqavilələrdən gəlirlər" – Yeni (1 yanvar 2018-ci il tarixi və ya ondan sonrakı mühasibat uçotu dövrü üçün qüvvədə olan)

15 sayılı BMHS müştərilərlə bağlanmış müqavilələrdən yaranan gəlirlərin uçota alınmasında istifadə etmək üçün müəssisələr üçün hərtərəfli beş-addım modelini yaradır. O aşağıdakı gəlir standartlarını və onlara dair şərhləri əvəz edəcək:

- 18 sayılı BMUS *Gəlir*;
- 11 sayılı BMUS *Tikinti Müqavilələri*;
- 13 sayılı BMHŞK *Müştərilərin Loyalti Proqramı*;
- 15 sayılı BMHŞK *Daşınmaz Əmlak Tikintisi üzrə Müqavilələr*;
- 18 sayılı BMHŞK *Müştərilərdən Aktivlərin Köçürülməsi*; və
- 31 sayılı SŞK *Reklam xidmətləri cəlb olunmaqla Gəlir-Barter əməliyyatları*.

Modeldəki beş addım aşağıdakılardır:

- Müştəri ilə müqaviləni müəyyənlişdirmək;
- Müqavilədə icra öhdəliklərini müəyyənlişdirmək;
- Əməliyyat qiymətini müəyyən etmək;

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

3 Standartlar, mövcud standartların şərhı və standartlara düzəlişlər (davamı)

3.2 Hələ qüvvəyə minməmiş və Bank tərəfindən qəbul edilməmiş standartlar, mövcud standartların şərhı və standartlara düzəlişlər (davamı)

- Müqavilədə əməliyyat qiymətinin icra öhdəliklərinə ayrılması; və
- Müləssisə icra öhdəliyindən qane olan zaman gəliri tanımaq.

Gəlirin tanınma məqamı, işin gedişi zamanı yaranmış dəyişikliklərin uçota alınması, müqavilənin bağlanması və yerinə yetirilmə xərcləri və digər əlaqəli məsələlərlə bağlı mövzulara dair təlimat da verilib. Eyni zamanda gəlirlə bağlı yeni açıqlamalar da təqdim edilib.

9 sayılı BMHS “Maliyyə Alətləri” – Düzəliş (1 yanvar 2018-ci il tarixi və ya ondan sonrakı mühasibat uçotu dövrü üçün qüvvədə olan)

1 iyul 2014-cü il tarixində Beynəlxalq Maliyyə Uçotu Standartları Komitəsi maliyyə alətləri layihəsi üzrə bütün mərhələləri əks etdirən BMHS-in “Maliyyə alətləri” adlı 19 sayılı standartının son variantını dərc etdirdi və bu, BMUS-in “Maliyyə alətləri: Tanınma və Qiymətləndirmə” adlı 39 sayılı standartını və BMHS-in 9 sayılı standartının bütün əvvəlki variantlarını əvəz etmiş oldu. Standart təsnifləşdirmə və qiymətləndirmə, dəyərsizləşmə və hedcinq uçotu üçün yeni tələbləri əks etdirməkdədir.

Təsnifləşdirmə və Qiymətləndirmə

Maliyyə aktivləri müqavilə üzrə pul vəsaitlərinin hərəkətinin xarakteri çərçivəsindəki biznes modelinə istinadən təsnif edilir. BMHS-in 9 sayılı standartının 2014-cü il variantı müəyyən borc alətləri üçün “sair məcmu gəlirlə tanınan ədalətli dəyər” kateqoriyasını əks etdirməkdədir.

Maliyyə öhdəlikləri BMUS-in 39 sayılı standartına əsasən analogi qaydada təsnifləndirilir. Lakin müəssisənin öz kredit riskinin qiymətləndirilməsinə aid olan tələblərdə müxtəlifliklər mövcuddur.

Dəyərsizləşmə

BMHS-in 9 sayılı standartının 2014-cü il variantı maliyyə aktivlərinin dəyərsizləşməsinin qiymətləndirilməsi üçün “gözlənilən kredit zərəri” modelini əks etdirməkdədir. Ona görə də, kredit zərəri qəbul edilməmişdən qabaq meydana gəlmiş kredit hadisəsi üçün bunun əhəmiyyəti yoxdur.

Hedcinq uçotu

Hedcinq edilən maliyyə və qeyri-maliyyə risklərinə məruz qalmalar zamanı subyektlər tərəfindən həyata keçirilən risklərin idarəedilməsi fəaliyyəti ilə daha sıx əlaqə üçün hazırlanmış yeni hedcinq uçotu modelini əks etdirir.

Tanınmanın dayandırılması

Maliyyə aktivlərinin və öhdəliklərinin tanınmasının dayandırılması üçün tələblər BMUS-in 39 sayılı standartından irəli gəlir. Erkən tətbiqinə icazə verilməklə, BMHS-in 9 sayılı standartı 1 yanvar 2018-ci il tarixi və ya ondan sonrakı mühasibat uçotu dövrü üçün qüvvəyə minəcək. Retrospektiv tətbiqlə tələb olunur, ancaq müqayisəli məlumatlar məcburi deyil. BMHS-in 9 sayılı standartının əvvəlki variantlarının (2009, 2010 və 2013) erkən tətbiqi 1 fevral 2015-ci il tarixindən əvvələ aiddirsə, bu halda həmin variantların tətbiqinə icazə verilir.

Rəhbərlik Bankın maliyyə hesabatları üzərində bu yenidən hazırlanan standartın təsirini daha sonra qiymətləndirəcəkdir.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

4 Mühəsibat uçotunun əsas prinsiplərinin icmalı

4.1 Ümumi mülahizələr

Bu maliyyə hesabatları hər bir aktiv, öhdəlik, mənfəət və xərc üzrə BMHS tərəfindən müəyyən olunmuş ölçü əsaslarından istifadə edilməklə hazırlanıb. Müqayisələrdə önəmli təkrar təsnifləndirmə və ya uyğunlaşdırmağa rast gəlinməyib. Ölçmənin əsasları aşağıda mühəsibat prinsiplərində daha ətraflı təsvir edilib.

4.2 Tərtib edilmənin əsasları

Mühəsibat uçotunun prinsipləri bank tərəfindən il ərzində davamlı olaraq istifadə edilib və əvvəlki ildə istifadə edilən prinsiplərə uyğundur.

Maliyyə hesabatlarının BMHS-ə uyğun hazırlanması rəhbərlikdən mühəsibat uçotunun prinsiplərinin tətbiqinə, bəyan edilmiş aktivlər, öhdəlik, gəlir və xərc məbləğlərinə təsir edə biləcək mühakimələr yürütməyi, hesablamlar aparmağı, fərziyyələr irəli sürməyi tələb edir. Hesablamlar və onların əsasını təşkil edən fərziyyələr davamlı olaraq təkrar nəzərdən keçirilir. Mühəsibat hesablamlarına düzəlişlər hesablamanın nəzərdən keçirildiyi dövr və təsir altında qala biləcək gələcək dövrlər üçün qəbul edilir. Mühəsibat uçotu prinsiplərinin tətbiqi zamanı, maliyyə hesabatlarına ən çox təsir edən hesablamlardakı qeyri-müəyyənlik və mühüm mühakimələrin vacib məqamları haqqında məlumat 4.20 və 4.21-cü bəndlərdə verilir.

4.3 Xarici valyuta ilə əməliyyatlar

Əməliyyat və təqdim olunma valyutası

Bu maliyyə hesabatları Bankın rəsmi və hesabat təqdim etmə valyutası olan Yeni Azərbaycan Manatı (AZN) ilə təqdim edilir.

Xarici valyuta ilə əməliyyatlar və qalıqlar

Xarici valyuta əməliyyatları əməliyyat tarixində üstünlük təşkil edən valyuta məzənnəsindən istifadə edilməklə ölçülür (cari valyuta kursu). Bu cür əməliyyatlar və pul vahidlərinin il sonu valyuta kursuna əsasən təkrar ölçülməsi nəticəsində meydana gələn valyuta mübadilə gəlirləri və zərərləri məcmu gəlir hesabatından açıqlanır.

İlkin qiymətlə ölçülən qeyri-monetar elementlər əməliyyat tarixinin valyuta məzənnəsindən istifadə edilməklə qiymətləndirilir (yenidən qiymətləndirmə aparılmır). Ədalətli dəyərle ölçülmüş qeyri-monetar amillər ədalətli dəyərin müəyyən olunduğu günə aid valyuta məzənnəsindən istifadə edilməklə ölçülür. Xarici valyuta ilə ifadə edilmiş maliyyə aktivləri və öhdəliklərini çevirmək məqsədilə aşağıdakı il sonu valyuta məzənnələrindən istifadə edilmişdir:

	2016	2015
AZN/1 ABŞ dolları (USD)	1.7707	1.5594
AZN/1 Avro (EUR)	1.8644	1.7046
AZN/1 Britaniya funtu (GBP)	2.1745	2.3133
AZN/1 Rus rublu (RUB)	0.0293	0.0216

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)
4 Mühasibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.4 Maliyyə alətləri

Tanınma, ölçülmə və tanınmanın ləğv edilməsi

Maliyyə Aktivləri və maliyyə öhdəlikləri Bank maliyyə aləti üzrə müqavilənin iştirakçı tərəfinə çevrildikdə müəyyən olunur və ilkin olaraq ədalətli dəyərle əməliyyat xərcləri ilə birgə ölçülür.. Maliyyə aktivləri və öhdəliklərinin adi alqı – satqısı prosesləri hesablaşma tarixi üzrə uçot üsulundan istifadə etməklə tanınır.

Maliyyə aktivlərindən nağd pul axınına müqavilə ilə müəyyən edilmiş hüquqlar etibardan düşdükdə, yaxud maliyyə aktivləri və bütün əhəmiyyətli risklər, eləcə də üstünlüklər köçürüldükdə, maliyyə aktivlərinin bu tanınması ləğv olur.

Etibarlılıq müddəti bitdikdə, ləğv edildikdə, ödəndikdə və ya azad edilmə halında maliyyə öhdəliyinin tanınması aradan qalxır.

Maliyyə aktivləri və maliyyə öhdəlikləri müvafiq olaraq aşağıda təsvir edilən qaydaya əsasən ölçülür.

Maliyyə aktivlərinin təsnifatı və ardıcıl ölçülməsi

Sonradan ölçmə məqsədilə, hedcinq aləti kimi təyin edilmiş və effektiv olan maliyyə aktivlərindən başqa, maliyyə aktivləri ilkin tanınma zamanı aşağıdakı kateqoriyalar üzrə təsnif edirlər:

- Kreditlər və debitor borcları

Kateqoriya ardıcıl ölçməni, yaranan gəlir və xərcin mənfəət, zərər yoxsa başqa bir məcmu gəlir kimim tanındığını müəyyən edir.

Kreditlər və debitor borcları

Kreditlər və debitor borcları tezsatılan qiymətli kağızlar bazarında kotirovka edilməyən sabit və ya dəyişə bilən ödənişli qeyr-derivativ aktivlərdir. İlkin hesablamadan sonra onlar effektiv faiz metodundan istifadə edilməklə amortizasiya edilmiş qiymətlə ölçülür. Heç bir əhəmiyyət kəsb etmədikdə, diskontlaşdırma nəzərə alınmır. Bankın Mərkəzi Banka ödənəcək nağd və qalıq vəsaiti, digər banklara müştərilərə ödənəcək kreditlər və müəyyən aktivlər maliyyə alətləri kateqoriyasına şamil edilir.

Vaxtı ötdükdə və ya konkret əks tərəfin razılığa əməl etməyəcəyinə dair dəlil əldə edildikdə, fərdi əhəmiyyətli debitor borclarına dəyərsizləşmə üzrə baxılır. Ayır-ayrılıqda dəyərsiz hesab olunmadıqda, debitor borcları sənaye, əks tərəfin mənsub olduğu region və digər müştərə kredit riski xüsusiyyətlərinə istinadla müəyyən edilən dəyərsizləşmə qrupları üzrə nəzərdən keçirilir. Bu zaman dəyərsizləşmə zərərinin hesablanması müəyyən edilmiş hər bir qrup üzrə əks tərəf üçün ilkin cərimə faizinə əsaslanır.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

4 Mühəsibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.4 Maliyyə alətləri (davamı)

Maliyyə öhdəliklərin təsnifatı və ardıcıl ölçülməsi

Bankın maliyyə öhdəliklərinə bank və maliyyə institutlarından alınmış kreditlər, müştəri depozitləri və müəyyən digər öhdəliklər daxildir.

Maliyyə öhdəlikləri effektiv faiz metodundan istifadə olunmaqla amortizasiya edilmiş qiymətlə ölçülür.

Maliyyə alətlərin ofset edilməsi

Tanınmış məbləğləri ofset edilməsi üçün qanuni və hüquqi qüvvəyə malik olan hüquq olduqda və xalis əsasda və ya aktivini realizə etmək və eyni zamanda öhdəliyi settle maliyyə aktivləri və öhdəlikləri ofset edildikdə maliyyə vəziyyəti barədə hesabatda xalis məbləğlə göstərilir.

4.5 Müştərilərə verilmiş kredit və avanslar

Müştərilərə verilmiş avans və kreditlərə Bank tərəfindən başadılmış və borc alan nağd pul ödəyərkən uçota alınmış kredit və avanslar daxildir. Borclu öhdəliyini yerinə yetirdikdə, yaxud kreditlər satıldıqda və ya silindikdə, sahibliyin bütün riskləri və üstünlükləri ötürüldükdə bu tanınma ləğv olur. Onlar ilkin olaraq bazar qiyməti üstəgəl birbaşa hesaba aid edilə bilən əməliyyat xərcləri ilə qeydə alınır və effektiv faiz metodundan istifadə edilməklə amortizasiya qiyməti ilə ölçülür.

Dəyərsizləşmə

Kreditin dəyərsizləşməsinin baş verdiyini göstərən obyektiv dəlilin mövcudiyyəti halında, dəyərsizləşmiş kreditlər üzrə zərər, dərhal tanınır. Dəyərsizləşmə zərərləri ayrıca kreditlər və ya birgə qiymətləndirilmiş qrup kreditləri üzrə hesablanır. Dəyərsizləşmə zərərləri məcmu gəlir hesabatında xərc kimi qeyd olunur. Dəyərsizləşmiş kreditin maliyyə vəziyyəti barədə hesabatdakı balans dəyəri dəyərsizləşmə üzrə ehtiyatlardan istifadə edilməklə azaldılır. Gələcək hadisələrdən gözlənilən zərərlər tanınmır.

Maliyyə aktivini ilkin tanınmadan sonra baş vermiş, etibarlı şəkildə hesablanı bilən maliyyə aktivini və ya maliyyə aktivini qrupunun hesablanmış gələcək nağd pul axınına, məbləğ və vaxtına təsir edən bir və ya daha artıq hadisə nəticəsində dəyərsizləşdiyini göstərən dəlil varsa, dəyərsizləşmə üzrə zərər dərhal tanınır. Əgər Bank əhəmiyyətliliyindən asılı olmayaraq, ayrıca qiymətləndirilmiş bir maliyyə aktivinin dəyərsizləşdiyini göstərən obyektiv bir dəlilin olmadığını müəyyən edərsə, həmin aktiv oxşar kredit riski xüsusiyyətlərinə malik maliyyə aktivləri qrupuna daxil edir və qrup aktivlərini dəyərsizləşdirmə üzrə qiymətləndirir.

ARMB-nın iqtisadi normativləri ilə yanaşı, Bankın maliyyə aktivinin dəyərsizləşdiyini müəyyən edərkən nəzərə aldığı əsas amillər onun vaxtında ödənmə statusu və müvafiq olduqda, əlaqədar girovun realizə edilə bilməsidir. Dəyərsizləşmənin baş tutduğuna dair obyektiv dəlilin olduğunu müəyyən etmək üçün aşağıdakı əsas meyarlar da həmçinin istifadə edilir:

- Müştərinin biznes modelinin həyat qabiliyyəti və onun maliyyə çətinliklərindən adlayaraq uğurla ticarət etmək, borc öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər nağd pul axını yaratmaq potensialı;
- Başlıca müştərilərdən biri dövlət müəssisəsidir;

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

4 Mülhasibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.5 Müştərilərə verilmiş kredit və avanslar (davamı)

Dəyərsizləşmə (davamı)

- Qiymətli kağızların (və digər kredit kompensasiyalarının) realizasiya qiyməti və sahibliyin uğurla qaytarıla bilmək ehtimalı;
- Borc məbləğinin bərpasına cəlb edilmiş hər hansı xərcin saxlanması ehtimalı;
- Borclu haqqında banka məlum olan maliyyə məlumatına görə, borclu əsaslı maliyyə çətinliklərindən əziyyət çəkir;
- Borclu müflislik və ya maliyyə baxımından yenidən təşkilatlanma haqqında düşündür;
- Borcluya təsir edən beynəlxalq və ya yerli iqtisadi şərtlər nəticəsində, ödəmə statusunda mənfi dəyişiklik yaranıb.

Kredit,avans və zəmanətlərin silinməsi

Əsas məbləğin ödənməsi üçün real perspektiv olmadıqda, kredit və zəmanətlər (və onunla əlaqədar dəyərsizləşdirmə zərəri ehtiyatı) tam və ya qismən silinir. Təmin edilmiş kredit isə qiymətli kağızın realizəsindən gəlir əldə olunduqda silinir.

Dəyərsizləşmə zərərinin bərpası

Əgər dəyərsizləşmə zərəri növbəti dövrdə azalırsa və bu azalma dəyərsizləşmə tanındıqdan sonra baş vermiş bir hadisə ilə obyektiv şəkildə əlaqələndirilə bilirsə, kredit dəyərsizləşməsi üzrə ehtiyat hesabı müvafiq olaraq azaldılmaqla, artım geri götürülür və bu məcmu gəlir hesabatında tanınır.

4.6 Nağd pul və nağd pul ekvivalentləri

Nağd pul və nağd pul ekvivalentləri məlum nağd pul məbləğlərinə asanlıqla çevrilə bilən və əhəmiyyətsiz qiymət dəyişikliyi riskinə malik amillərdir. Nağd pul və nağd pul ekvivalentlərinə Mərkəzi Bankdakı nağd pul vəsaiti və vəsait qalığı digər banklardakı müəyyən edilmiş müddəti üç ay və daha az olan balanslar daxildir. Nağd pul və nağd pul ekvivalentləri maliyyə vəziyyəti barədə hesabatda bu balansların cari bazar qiyməti ilə uçota alınır.

4.7 Digər aktivlər

Digər aktivlər bazar qiymətinin ilkin tanınması ilə və müvafiq olaraq effektiv faiz metodundan istifadə edilməklə, amortizasiya edilmiş qiymətlə ölçülür.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)
4 Mühəsibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.8 Dəyərsizləşmənin yoxlanması

Maliyyə aktivləri

Mənfəət və zərər vasitəsilə cari bazar qiyməti ilə ölçülənlər istisna olmaqla, bütün maliyyə aktivləri, heç olmasa, hər hesabat dövründə dəyərsizləşmə yoxlamasından keçirlər. Maliyyə aktivləri maliyyə aktivləri və ya maliyyə aktivləri qrupunun dəyərsizləşdiyinə dair obyektiv dəlil mövcud olduqda dəyərsizləşirlər.

Banka ödənməli olan məbləğlər üzrə borclunun əhəmiyyətli maliyyə çətinlikləri, müflis olmaq ehtimalı və ödəmələrin kəsilməsi dəyərsizləşmə göstəricisi kimi nəzərə alınır.

Dəyərsizləşmə üzrə məsrəflər mənfəət və zərər kimi tanınır.

Dəyərsizləşmə üzrə zərərlər maliyyə aktivinin bərpa edilə bilən məbləğindəki artım dəyərsizləşmə tanındıqdan sonra baş vermiş hadisə ilə obyektiv şəkildə əlaqələndirilə bildikdə bərpa edilir.

Maliyyə aktivləri, ehtiyat aktivlər ehtiyat hesabında istifadə ilə dəyərsizləşmişsə, zərərin məbləği məcmu gəlir hesablarında "inzibati və ümumi xərclər" başlığı altında tanınır. Bu cür aktivlər silindikdə, silinmə müvafiq ehtiyat hesabına münasibətdə yerinə yetirilir. Daha əvvəl silinmiş məbləğlərin sonrakı bərpası əməliyyat xərci kimi qeydə alınır.

Qeyri-Maliyyə aktivləri

Dəyərsizləşmənin qiymətləndirilməsi məqsədilə aktivlər çoxsaylı müstəqil nağd daxil olmaların olduğu ən aşağı səviyyələrdə qruplaşdırılırlar. (pul vəsaiti yaradan aktivlər). Nəticədə bəzi aktivlər dəyərsizləşmə nöqtəyi-nəzərindən bəziləri isə pul vəsaitinin cəlb edilməsi aktivləri kimi yoxlanırlar.

Hadisələr və ya şəraitdə baş verən dəyişikliklər balans dəyərinin bərpa edilməmək ehtimalına işarə etdikdə, ayrıca aktivlərin və ya pul vəsaiti cəlb edən aktivlərin dəyərsizləşməyə münasibətdə yoxlanması aparılır.

Aktivin və ya nağd pul axını cəlb edən aktivin balans dəyəri, satış və istifadə üzrə bazar qiymətindən yüksək olan əvəzi ödənen məbləği ötdüyü halda dəyərsizləşmə zərəri tanınır. İstifadə qiymətini müəyyən etmək üçün rəhbərlik hər bir nağd pul axını yaradan aktiv üçün gözlənilən pul axını və bu pul axınlarının cari dəyərini hesablamaq üçün müvafiq faiz dərəcəsini müəyyən edir.

Daha əvvəl tanınmış dəyərsizləşmə göstəriciləri artıq mövcud olmaya biləcəyindən bütün aktivlər sonradan təkrar qiymətləndirilir. Əgər pul axını yaradan aktivin əvəzi ödənen məbləği balans dəyərini ötürsə, dəyərsizləşmə xərcləri bərpa edilir.

4.9 Banklara, maliyyə təşkilatlarına və müştərilərə ödənəcək vəsaitlər

İlkin olaraq bu vəsaitlər bazar qiyməti ilə əməliyyat xərcləri nəzərə alınmaqla tanınır. Kreditlər və depozitlər daha sonra amortizasiya edilmiş qiymətlə bəyan edilir, gəlirlər (xalis əməliyyat xərci) və öhdəliyin bağlanma qiyməti arasındakı hər hansı fərq effektiv faiz metodundan istifadə olunmaqla, kredit və depozit dövrü üzrə məcmu gəlir hesabatında tanınır.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

4 Mühəsibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.10 Digər öhdəliklər

Digər öhdəliklər ilkin olaraq bazar qiyməti ilə daha sonra isə effektiv faiz metodu istifadə olunmaqla amortizasiya olunmuş qiymətlə ölçülür.

4.11 Maliyyə alətlərinin əvəzləşdirilməsi

Maliyyə aktivləri və öhdəlikləri əvəzləşdiriləndir və yalnız tanınmış məbləğin əvəzləşdirilməsi üçün qanuni hüquq mövcud olduqda və xalis metodla ödəmə, yaxud aktivin realizə edilməsi ilə eyni zamanda öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulursa, xalis məbləğ maliyyə vəziyyəti haqqında hesabatda bəyan edilir.

4.12 Mülkiyyət və avadanlıq

Mülkiyyət və avadanlıqlar ilkin olaraq aktivlərin istifadə yerinə gətirməsi və Bankın rəhbərliyi tərəfindən müəyyən edilmiş məqsədə istifadə edilməsi üçün işlək vəziyyətə salınmasına cəkilən xərclər daxil olmaqla cəkilmiş xərclərlə tanınır.

Bu aktivlər sonradan Mülkiyyət və avadanlıq satınalma qiyməti ilə, müvafiq olduqda sonrakı köhnəlmə və dəyərsizləşdirmə zərəri ilə uçota alınır.

İş və xidmətlərin istehsalı, inzibati məqsədlər üçün istifadə edilən bina maliyyə vəziyyəti haqqında hesabatda yenidənqiymətləndirilmiş dəyərlə, sonrakı köhnəlmə və dəyərsizləşdirmə zərəri nəzərə alınmaqla göstərilir, hansı ki, bu yenidən qiymətləndirmə tarixinə ədalətli dəyər hesab edilir. Yenidənqiymətləndirmə kifayət qədər dövrü olaraq ayrılır ki, nəticədə binanın xərc metodu ilə uçota alınan qalıq dəyəri hesabat tarixinə ədalətli dəyərindən əhəmiyyətli fərqlənir.

Aktivin qalıq dəyərində yenidənqiymətləndirmə ilə bağlı istənilən artım digər məcmu gəlirlərin kreditində və "yenidənqiymətləndirmədən artım" kimi kapitalda açıqlanır. Artım o zaman mənfəət və ya zərər hesabında tanınır ki, bu artım həmin aktivə görə əvvəllər mənfəət və ya zərər hesabında tanınan zərəri bağlamağa yönəldilsin və qalan fərq isə digər məcmu gəlirlərdə tanınır.

Aktivin qalıq dəyərində yenidənqiymətləndirmə ilə bağlı istənilən azalma cari ilin mənfəət və ya zərər hesabında tanınır. Bu azalma birbaşa kapitalda yenidənqiymətləndirmədən artımın azalmasına aid edilir və yaranan fərq mənfəət və ya zərərdə tanınır.

Köhnəlmə azalan balans metodu ilə mülkiyyət və avadanlığın təqribi qalıq dəyərinin qeyd edilməsi məqsədilə tanınır. Bir qayda olaraq, tətbiq edilən dövrlər aşağıdakı kimidir:

• Binalar	100 il
• Mebel və avadanlıq	4 il
• Kompüterlər	4 il
• Avtomobillər	4 il
• Digər aktivlər	5 il

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə

(min Azərbaycan manatı ilə)

4 Mülhasibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.12 Mülkiyyət və avadanlıq (davamı)

Qalıq dəyəri və faydalı istifadə dövrünün hesablamaları, aktivin təkrar hesablanmasıdan asılı olmayaraq, zəruri olduqca yenilənir.

Mülkiyyət və avadanlığın satışından yaranan gəlir və ya zərər satın alma gəlirləri ilə aktivlərin balans dəyəri arasındakı fərq kimi müəyyən olunur və "digər gəlirlər" başlığı altında verilir və ya zərər kimi tanınır.

4.13 Qeyri-maddi aktivlər

Qeyri-maddi aktivlərə əməliyyatlarda istifadə olunan proqram təminatı daxildir. Onlar kapitallaşdırılmış xərclər azalan balans metodu ilə hesablanmış faydalı istifadə dövrləri üzrə amortizasiya edildikdə hesabatla salınırlar, çünki bu aktivlər limitli hesab edirlər. Qalıq dəyərləri və faydalı istifadə müddətləri hər hesabat dövründə təkrar nəzərdən keçirilir. Bundan əlavə, onlar 4.8-ci qeyddə təsvir edilən qaydaya uyğun olaraq, dəyərsizləşmə yoxlamasından keçirlər. Proqram təminatının faydalı istismar müddəti 10 ildir.

Proqram təminatının saxlanması ilə əlaqədar xərclər, başqa sözlə "petç"lərin və digər kiçik yenilənmələrin, eləcə də qurulma məsrəfləri xərclərə yazılır.

Mülkiyyət və avadanlığın satışından yaranan gəlir və ya zərər gəlirlə aktivlərin balans dəyəri arasındakı fərq kimi müəyyən olunur və "digər gəlirlər" başlığı altında gəlir və ya zərər kimi tanınır.

4.14 İcarəyə götürülmüş mülkiyyət

Əməliyyat lizinqi – icarəyə götürən

İcarəçinin sahibkarlıqla əlaqədar risk və üstünlüklərin əhəmiyyətli bir hissəsini boynuna gətirdiyü lizinq əməliyyat lizinq kimi təsnif edilir. Əməliyyat lizinqi üzrə ödənişlər icarə müddəti ərzində bərabər məbləğ ayırmaları əsasında amortizasiya metodu ilə xərc kimi tanınır. Əlaqədar məsrəflər xərclərə aid edilir.

4.15 Kapital və ehtiyatlar

Nağd vəsait və digər maliyyə aktivlərinin köçürülməsi üçün heç bir müqavilə öhdəliyi olmadıqda, səhmlər kapital kimi təsnif edilir. Birbaşa kapital alətlərinin buraxılmasına aid edilə bilən əlavə xərclər kapitalda vergilər ödəndikdən sonrakı mənfəət kimi göstərilir.

Bölüşdürülməmiş mənfəətə bütün cari və əvvəlki dövrə aid bölüşdürülməmiş mənfəət daxildir.

Səhmdarlarla bütün əməliyyatlar kapital daxilində ayrıca uçota alınır.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)
4 Mühəsibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.16 Ehtiyatlar, şərti öhdəliklər və şərti aktivlər

Cari öhdəliklər keçmiş bir hadisə nəticəsində, Bankdan iqtisadi resursların axmasına səbəb ola biləcəyi təqdirdə və əgər məbləğlər etibarlı şəkildə hesablanırsa, ayrılmış məbləğ müəyyən edilir. Bu resurs axınının vaxtı və məbləği isə qeyri-müəyyən qala bilər. Cari öhdəlik keçmişdə baş vermiş bir hadisənin nəticəsi olan hüquqi və ya konstruktiv öhdəlikdən irəli gəlir.

Öhdəliklərin yerinə yetirilməsi üçün dərin və rəşional inam olduqda, zəmanət iddiası və digər balansdan kənar öhdəliklər üçün ayrılmış məbləğ müəyyən edilir. Gözlənilən ödəmələr debet müştəri hesabı ilə tanınır. Əsas fəaliyyətlər üzrə gələcək zərərlər üçün ehtiyat tanınmır.

Pulun müvəqqəti dəyəri əhəmiyyətli olduqda, ehtiyatlar öz cari qiymətlərinə diskontlaşdırılır

Bütün ehtiyatlar hər hesabat dövründə təkrar nəzərdən keçirilir və həmin dövr üçün ən yaxşı qiymətləndirməyə uyğunlaşdırılır.

Cari öhdəliklərin nəticəsi kimi iqtisadi resursların mümkün çıxış axını demək olar, qeyri-mümkün və ya uzaq ehtimal hesab olunduqda, biznes birləşməsi zamanı ehtimal edilməmiş heç bir öhdəlik tanınmır.

4.17 Əməkdaşların imtiyazları

Qısa müddətli imtiyazlar

Bank bütün daimi əməkdaşlarına ödənişli məzuniyyət verir. Ödənişli məzuniyyətlər üzrə gözlənilən məsrəflər əməkdaş müəyyən edilmiş bu məbləğin artmasına gətirib çıxaran xidmətlər göstərdikdə və ya məzuniyyət günləri üst-üstə toplanmadıqda xərc kimi tanınır. Bu cür məzuniyyətlərin qalığı maliyyə hesabatında heç bir öhdəlik qeydə alınmadığı halda maliyyə ilinin sonunda əməkdaşlara ödənilir.

Müəyyən edilmiş təqaüd planı

Bank dövlət tərəfindən Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, təsis edilmiş Sosial Təminat Fonduna ödənişlər edir. Bu ödənişlər Bank və müvafiq əməkdaş tərəfindən ümumi əməkhaqqının 22 % və 3 % məbləğində ayrılır. Təqaüd zamanı bütün təqaüd imtiyazı ödənişləri Dövlət Pensiya Fondu tərəfindən həyata keçirilir.

4.18 Gəlirin tanınması

Faiz gəliri və xərci

Bütün faizli maliyyə alətləri üçün faiz gəlir və xərcləri effektiv faiz metodundan istifadə edilməklə, məcmu gəlir hesabatında "faiz gəliri" və "faiz xərci" başlıqları altında tanınır.

Effektiv faiz metodu maliyyə aktivinin və ya maliyyə öhdəliyinin amortizasiya dəyərinin hesablanması və müvafiq dövr üzrə faiz gəlirinin və faiz xərclərinin bölüşdürülməsi metodudur. Effektiv faiz dərəcəsi hesablanmış gələcək nağd pul ödənişlərini və ya daxil olan vəsaitləri maliyyə alətinin gözlənilən faydalı istismar müddəti üzrə və ya müvafiq olduqda, daha qısa müddətdə maliyyə aktivinin və ya maliyyə öhdəliyinin xalis balans dəyərinə dəqiq diskontlaşdırılan dərəcədir. Effektiv faiz dərəcəsi hesablanan zaman Bank, maliyyə alətinin bütün müqavilə şərtlərini nəzərə alınmaqla, nağd pul vəsaiti axınını hesablayır, lakin kreditlər üzrə gələcək zərərlər nəzərə alınmır. Səmərəsiz kreditlər üzrə faiz gəliri ARMB-nin iqtisadi normativlərinə uyğun olaraq mədaxil əsasında tanınır.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)
4 Mühasibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.18 Gəlirin tanınması (davamı)

Haqq və komissiya gəliri

Haqq və komissiya gəlirləri bir qayda olaraq, xidmət təmin edildikdə, kumulyativ metodla tanınır.

4.19 Vergiqoyma

Mənfəət vergisi üzrə xərclər cari və təxirə salınmış vergi xərclərinin cəmindən ibarətdir.

Cari

Cari vergi xərcləri il üzrə vergiyə cəlb olunan mənfəətə əsaslanır. Vergiyə cəlb olunan mənfəət mənfəətə və zərər haqqında hesabatda göstərilən xalis mənfəətdən fərqlənir, çünki vergiyə cəlb olunan mənfəətə digər illərdə vergiyə cəlb olunan və ya tutulan gəlir və xərc maddələri daxil deyil, bundan əlavə o, heç vaxt vergiyə cəlb olunmayan və vergi tutulmayan maddələri ehtiva etmir. Bankın cari vergi xərcləri hesabat dövründə qüvvəyə minən və ya balans hesabatı tarixində qüvvəyə minən vergi dərəcələrindən istifadə edilməklə hesablanır.

Təxirə salınmış

Təxirə salınmış vergilər – maliyyə hesabatlarındakı aktiv və öhdəliklərin balans dəyərləri ilə vergiyə cəlb olunan mənfəətin hesablanması zamanı istifadə olunan müvafiq vergi bazaları arasında yaranan fərqlərdən bərpa edilməsi və ya ödənilməsi gözlənilən vergilərdir, bu vergilər balans hesabatının öhdəlik metodu əsasında uçota alınır. Təxirə salınmış vergi öhdəlikləri adətən bütün vergiyə cəlb olunan müvəqqəti fərqlər üçün tanınır, təxirə salınmış vergi aktivləri isə istifadə edilən tutulmalı müvəqqəti fərqlərə qarşı yaranması ehtimal edilən vergiyə cəlb olunan mənfəətin həcmində tanınır. Əgər müvəqqəti fərq vergiyə cəlb olunan mənfəətə və maliyyə mənfəətinə təsir etməyən əməliyyatlar üzrə digər aktiv və öhdəliklərin ilkin tanınmasından yaranarsa, bu cür öhdəliklər və aktivlər tanınmır.

Təxirə salınmış vergi aktivlərinin balans dəyəri hər balans hesabatı tarixində nəzərdən keçirilir və aktivlərin bütün hissəsini və ya müəyyən hissəsini bərpa etməsi üçün kifayət qədər vergiyə cəlb olunan mənfəətin mövcudluğu ehtimal edilməyən həcmdə azaldılır.

Təxirə salınmış vergi öhdəlikləri üzrə hesablaşmanın aparıldığı və ya aktivlərin realizə olunduğu dövrdə tətbiq edilməsi gözlənilən vergi dərəcələri ilə hesablanır. Təxirə salınmış vergi mənfəət və zərər haqqında hesabatda xərc kimi göstərilir və ya hesabatın kredit balansına yazılır, lakin təxirə salınmış verginin birbaşa kapitala və hesabatın kredit balansına yazıldığı hallar istisna təşkil edir, çünki bu halda təxirə salınmış vergi səhmdar kapitalı ilə bağlı olur.

Təxirə salınmış mənfəət vergisi aktivləri və təxirə salınmış mənfəət vergisi öhdəlikləri aşağıdakı hallarda maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilir:

- Bank cari mənfəət vergisi aktivlərini cari mənfəət vergisi öhdəlikləri ilə əvəzləmək hüququna malik olduqda;
- Təxirə salınmış mənfəət vergisi aktivləri və təxirə salınmış mənfəət vergisi öhdəlikləri vergi orqanı tərəfindən eyni təşkilatdan tutulan mənfəət vergisinə aid olduqda.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)
4 Mühəsibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.19 Vergiqoyma (davamı)

Təxirə salınmış (davamı)

Azərbaycan Respublikasında Bankın fəaliyyətinə şamil ediləcək müxtəlif başqa vergi növləri də mövcuddur. Bu vergilər mənfəət və zərər haqqında hesabatla əməliyyat xərclərinin komponentləri kimi daxil edilir.

a. Mühəsibat uçotu prinsiplərinin tətbiq edilməsində mühüm rəhbərlik mühakiməsi

Maliyyə hesabatlarına ciddi təsiri olan əsas mühəsibat uçotu prinsiplərinin tətbiq edilməsində əhəmiyyətli rəhbərlik mühakimələri aşağıdakılardır. Vacib hesablamalardakı qeyri-müəyyənlik 4.21-cü bənddə təsvir edilir.

Əlaqədar tərəf əqdlərinin ilkin qəbulu

İşlərin normal gedişində Bank əlaqədar tərəflərlə əqdə daxil olur. IAS 39 münasib qiymətlər əsasında maliyyə instrumentlərinin ilkin qəbulunu tələb edir. Fəal bazarın olmadığı bu cür əqdlərin bazar, yaxud qeyri-bazar kredit faizləri ilə qiymətləndirildiyini müəyyən edərkən cəza tətbiq edilir. Bu cəzanın əsasında əlaqədar olmayan tərəflərlə bağlanan bənzər əqdlərin qiymətləndirilməsi və effektiv kredit faizi təhlili dayanır. Əlaqədar tərəflərlə bağlanan əqdlər 25-ci qeyddə açıqlanır.

Müddətli kreditlər

Bank yerli kreditorlardan aldığından daha aşağı faizlə hökumətdən uzun müddətli maliyyə dəstəyi alır. Bu cür dəstək nəticəsində Bank əlverişli şərtlərlə xüsusi müştərilərinə (xüsusi kredit proqramları vasitəsilə) vəsait təqdim edə bilər. Rəhbərlik bu cür instrumentlərin ilkin qəbulu zamanı gəlir və itkilərin meydana çıxması məsələsini nəzərdən keçirmişdir. Əqdlər əlaqədar olmayan tərəflərlə bağlandığı üçün rəhbərlik, bu vəsaitlərin və əlaqədar kreditlərin bazar faizləri ilə olduğu və ilkin qəbul edilmiş gəlir və itki məsələsinin ortaya çıxmayacağı qənaətinə gəlir. Bu qərarı verərkən rəhbərlik, həmçinin bu instrumentlərin ayrıca bazar segmenti olması faktını da nəzərə almışdır.

4.21 Hesablamanın qeyri-müəyyənliyi

Maliyyə hesabatı hazırlanarkən, rəhbərlik aktivlərin, öhdəliklərin, gəlir və xərclərin tanınması və ölçülməsi ilə əlaqədar bir sıra mühakimələri, hesablama və fərziyyələri öz üzərinə götürür. Faktiki nəticələr rəhbərliyin mühakimə hesablama və fərziyyələrindən fərqli ola bilər və nadir halda hesablanmış nəticələrə bərabər olur. Aktivlərin, öhdəliklərin, gəlir və xərclərin tanınması və ölçülməsi üzərində ciddi təsiri olan mühakimə, hesablama və fərziyyələr barədə məlumat aşağıda verilir.

Mülkiyyət və avadanlığın, investisiya mülkiyyəti və qeyri-maddi aktivlərin dəyərsizləşməsi

Aktiv və ya nağd pul vəsaiti cəlb edən aktivin balans dəyəri əvəzlənə bilən məbləği ötdükdə, dəyərsizləşmə zərəri tanınır. Əvəzlənən məbləği müəyyən etmək üçün rəhbərlik hər bir nağd pul vəsaiti yaradan aktivin gələcək nağd vəsait axınını hesablayır və bu nağd pul axınlarının cari qiymətini hesablamaq üçün münasib faiz dərəcəsini təyin edir. Gözlənilən nağd pul axınlarını ölçən zaman rəhbərlik gələcək əməliyyatların nəticələri barədə fərziyyələr yürüdür. Bu fərziyyələr gələcək hadisələr və şəraitlərlə əlaqədar olur. Faktiki nəticələr fərqli ola və növbəti maliyyə ilində Bankın aktivlərində əsaslı uyğunlaşdırmaya səbəb ola bilər.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

4 Mühəsibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.21 Hesablamanın qeyri-müəyyənliyi (davamı)

Əksər hallarda, müvafiq diskont normasının müəyyən edilməsinə bazar riskinə müvafiq uyğunlaşdırmanın və aktivə xas risk amillərinin lazımınca uyğunlaşdırılmasının hesablanması daxil olur.

Müştərilərə verilən kreditlər üçün ayrılmış ehtiyat

Hesabat dövründə hesablama qeyri-müəyyənliyinin gələcək və digər başlıca mənbələri ilə əlaqədar, növbəti maliyyə ili çərçivəsində aktiv və öhdəliklərin balans dəyərlərinin əhəmiyyətli uyğunlaşdırılması ilə bağlı ciddi risk daşıyan əsas fərziyyələr aşağıda müzakirə olunur:

Müştərilərə verilən avans və kreditlər amortizasiya edilmiş qiymətlə ölçülür. Dəyərsizləşmə zərərləri üçün ehtiyatların hesablanmasına mühüm mühakimələrin yürüdülməsi daxildir. Rəhbərliyin bankın kredit portfoliosunda meydana gələn zərərləri kifayət qədər silə biləcəyini güman etdiyi səviyyədə saxlamaq məqsədilə, Bank dəyərsizləşmə zərərlərini hesablayır. Səmərəsiz kreditlər üzrə ehtiyatların hesablanması aktivin silinməsi və belə silinmə halında zərər ehtimalı əsasında aparılır. Bu qiymətləndirmələr tarixi təcrübəyə əsaslanan statistika texnikasından istifadə edilməklə aparılır. Bu təsbit olunanlar rəhbərliyin mühakiməsi və ARMB-nin iqtisadi normativlərinin tətbiqi ilə tamamlanır.

Amortizasiya edilə bilən aktivlərin istifadə müddəti

Rəhbərlik hər hesabat dövründə Bank aktivlərinin gözlənilən istifadəsindən çıxış etməklə, mülkiyyət, avadanlıq, investisiya mülkiyyəti və qeyri-maddi aktivlərin daxil olduğu amortizasiya edilə bilən aktivlərin istifadə müddətini təkrar nəzərdən keçirir. Texniki aşınma, xüsusilə proqram təminatı və IT avadanlıqları ilə əlaqədar olaraq faktiki nəticələr fərqli ola bilər.

Mülkiyyətinin və avadanlıqların ədalətli dəyəri

Müstəqil qiymətləndirici hesabat dövründən fərqli bir tarixdə bazar qiymətini müəyyən etdikdə, rəhbərlik son əməliyyatların, qonşu və bitişik ərazilərin cari bazar qiymətinə əsaslanmaqla, mülkiyyətinin ədalətli qiymətini hesablayır.

5 Pul vəsaiti və Mərkəzi Bankda qalıq vəsaitlər

	2016	2015
	AZN	AZN
Kassada nağd pul qalığı	17,122	6,498
Mərkəzi bankda yerləşdirilmiş vəsaitlər, məcburi minimal ehtiyat fondu çıxılmaqla	666	3,487
Nağd və nağd pul ekvivalentləri daxil olmaqla (6-cı qeyd)	17,788	9,985
Mərkəzi bankda məcburi minimal ehtiyat fondu	1,661	755
	19,449	10,740

Məcburi minimal ehtiyat fondundan bankın gündəlik əməliyyatlarında istifadə edilmir. Kassada nağd pul qalığı, mərkəzi bankda vəsaitlər və məcburi minimal ehtiyat depozitləri faizsizdir.

Hesabat tarixinə buraya 7 AZN-in (2015: 7 AZN) blok edilmiş müxbir hesabı daxildir.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

6 Nağd pul və nağd pul ekvivalentləri

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın məqsədləri üçün nağd pul və nağd pul ekvivalentlərinə aşağıdakı komponentlər daxildir:

	2016	2015
	AZN	AZN
Nağd və Mərkəzi Bankdakı pul vəsaitləri (5-ci qeyd)	17,788	9,985
Digər banklardakı pul vəsaitləri (7-ci qeyd)	4,153	5,661
	<u>21,941</u>	<u>15,646</u>

7 Digər banklardakı pul vəsaitləri

Müxbir hesablar (7.1-ci qeyd)	4,199	5,661
Daha az: Ehtimal olunan zərərə görə ehtiyat	(46)	(221)
Nağd və nağd pul ekvivalentləri daxil olmaqla (6-cı qeyd)	4,153	5,440
Digər banklarda yerləşdirilmiş depozitlər	-	4,254
	<u>4,153</u>	<u>9,694</u>

7.1 Zərər itkisinə görə vəsait

Yanvarın 1-nə qalıq,	221	1,895
İllik ehtimal olunan zərərə görə ehtiyat	-	622
Bərpa edilmə	(175)	(2,296)
Dekabrın 31-nə qalıq	<u>46</u>	<u>221</u>

8 Müştərilərə verilmiş kredit və avanslar

	2016	2015
	AZN	AZN
Kredit və avanslar	388,333	346,953
Yığılmış faiz gəliri	4,310	2,914
	<u>392,643</u>	<u>349,867</u>
Daha az: ehtimal olunan zərərlər üçün ehtiyat (8.1-ci qeyd)	(28,902)	(14,138)
	<u>363,741</u>	<u>335,729</u>

Müştərilərə verilən kredit və avanslar illik 3.2% - 25 % arasında faiz gəlirinə malikdir (2015: illik 3.2% - 25 %) və bu kreditlər üzrə girov kredit riski haqqında 29.2 –ci bənddə açıqlanır.

İcarə məhdudiyyətlərinin pozulması ilə bağlı 24.1 qeydə istinad edin.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

8 Müştərilərə verilmiş kredit və avanslar (davamı)

Müştərilərə verilən kredit və avansların sənaye üzrə təhlili

	2016	2015
	AZN	AZN
Nəqliyyat	366,349	317,872
Fərdi şəxslər	21,912	29,008
Ticarət və xidmət sektoru	72	73
	<u>388,333</u>	<u>346,953</u>

Müştərilərə verilən kredit və avansların valyuta təhlili

AZN	156,369	148,143
USD	222,896	190,433
EUR	9,068	8,377
	<u>388,333</u>	<u>346,953</u>

8.1 Ehtimal edilən zərər üçün ayrılmış ehtiyat

	2016	2015
	AZN	AZN
Yanvarın 1-nə olan qalıq	14,138	8,973
İl üzrə ehtimal edilən zərərlər üçün ayrılmış ehtiyat	14,856	5,595
Aktivlərin hesabdan silinməsi	(488)	(430)
Bərpa olunmuş məbləğlər	396	-
Dekabr ayının 31-nə olan qalıq	<u>28,902</u>	<u>14,138</u>

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)
8 Müştərilərə verilmiş kredit və avanslar (davamı)

8.1 Ehtimal edilən zərər üçün ayrılmış ehtiyat (davamı)

Təsnif edilmiş kredit və avanslar, ehtimal edilən zərərlər

2016				
	Kredit və avanslar	Toplanmış faizlər	Cəmi kredit və avanslar	Ehtimal edilən zərərlər üçün ayrılmış ehtiyat
	AZN	AZN	AZN	AZN
- Qeyri-kafi	83	2	85	34
- Riskli	-	-	-	-
- Geri qaytarılmayan	16,730	1,549	18,279	17,453
	16,813	1,551	18,364	17,487
Kafi	371,520	2,759	374,279	11,415
	388,333	4,310	392,643	28,902
2015				
	Kredit və avanslar	Toplanmış faizlər	Cəmi kredit və avanslar	Ehtimal edilən zərərlər üçün ayrılmış ehtiyat
	AZN	AZN	AZN	AZN
- Qeyri-kafi	11,292	163	11,455	3,476
- Riskli	10,897	358	11,255	6,626
- Geri qaytarılmayan	298	185	483	353
	22,487	706	23,193	10,455
Kafi	324,466	2,208	326,674	3,683
	346,953	2,914	349,867	14,138

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

9 Mülkiyyət və avadanlıq

2016	Binalar AZN	Mebel və avadanlıq AZN	Kompyuter lar AZN	Avtomobillər AZN	Digər aktivlər AZN	İcarənin təkmilləşdiriləsi AZN	Ümumi AZN
Ümumi balans dəyəri	1,500	2,008	551	600	271	723	5,653
2016-cı il yanvarın 1-nə qalıq	-	314	297	14	4	-	629
Əlavələr	(1,500)	(31)	(38)	(30)	-	-	(1,599)
İstifadə	-	2,291	810	584	274	723	4,683
2016-cı il dekabrın 31-nə qalıq	-	2,291	810	584	274	723	4,683

Yığılmış köhnəlmə

2016-cı il yanvarın 1-nə qalıq	5	1,182	330	279	62	91	1,949
Köhnəlmə xərcləri	4	266	72	67	42	44	495
İstifadə	(9)	(29)	(36)	(16)	-	-	(90)
2016-cı il dekabrın 31-nə qalıq	-	1,419	366	330	104	135	2,354

**2016-cı il 31 dekabr tarixinə
qalıq dəyəri**

	-	872	444	254	171	588	2,329
--	---	-----	-----	-----	-----	-----	-------

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatən il üzrə
(min Azərbaycan manatı ilə)
9 Mülkiyyət və avadanlıq (davamı)

2015	Binalar AZN	Mebel və avadanlıq AZN	Kompyuter lər AZN	Avtomobillər AZN	Digər aktivlər AZN	İcarənin təkmiləşdirilməsi AZN	Ümumi AZN
Ümumi balans dəyəri	3,100	1,781	489	440	98	723	6,631
2015-ci il yanvarın 1-nə olan qalıq							
Əlavələr	-	227	67	215	173	-	682
Silənmələr	-	-	(5)	(55)	-	-	(60)
Yenidənqiymətləndirmə	(1,600)	-	-	-	-	-	(1,600)
2015-ci il dekabrın 31-nə olan qalıq	1,500	2,008	551	600	271	723	5,653
Yığılmış köhnəlmə							
2015-ci il yanvarın 1-nə olan qalıq	89	945	273	268	18	42	1,635
Köhnəlmə xərcləri	23	237	62	60	44	49	475
Silənmələr	-	-	(5)	(49)	-	-	(54)
Təkrar qiymətləndirmə	(107)	-	-	-	-	-	(107)
2015-ci il dekabrın 31-nə qalıq	5	1,182	330	279	62	91	1,949
2015-ci il 31 dekabr tarixinə qalıq dəyəri	1,495	826	221	321	209	632	3,704

Rəhbərlik hesab edir ki, 2016-cı il 31 dekabr tarixindən bu yana avadanlıq və mülkiyyətin balans dəyərində dəyərsizləşmə olmamışdır. (2015: Sıfır). Heç bir mülkiyyət və avadanlıq öhdəliklər üçün təminat qismində girov qoyulmamışdır.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)
10 Digər aktivlər

	2016 AZN	2015 AZN
Vergilər Nazirliyi və digər dövlət müəssisəsindən daxil olan vəsaitlər	633	212
Digər aktivlər	326	528
Hesablaşma müddətində məbləğlər	1,292	862
Ön ödəmələr	313	520
	2,564	2,122
Daha az: ehtimal olunan zərər	-	(134)
	2,564	1,988

11 Bank və maliyyə təşkilatlarından kredit və depozitlər

Mərkəzi Bankdan ödəniləcək vəsaitlər	22,696	28,760
Digər banklardan və maliyyə institutlarından depozitlər	90,548	77,051
Azərbaycan İpoteka Fonduna ödəniləcək vəsaitlər	2,644	2,543
	115,888	108,354

Azərbaycan Respublikası Mərkəzi Bankından alınmış kreditlər illik 3% (2015: illik 4%) faiz dərəcəsinə malik, və təminatlıdır. Toplam 22,696 AZN. 20 000 İyul 2017 ci ildə ödənilməlidir.

Digər banklardan və maliyyə institutlarından alınmış kreditlər illik 3-7,78% (2015: illik 3-7,78%) faiz dərəcəsinə malik və təminatlıdır, on iki ay ərzində qaytarılmalıdır.

Azərbaycan İpoteka Fondundan alınmış kreditlər illik 4% (2015: illik 4%) faiz dərəcəsinə malik və təminatlıdır; və bütün kreditlər on iki aydan sonra qaytarılmalıdır (2015: 12 aydan sonra).

12 Müştərilərdən alınmış depozitlər

	2016 AZN	2015 AZN
Cari/ tələbli hesab	43,012	30,772
Müddətli depozit	126,907	118,018
Müddətli depozit üzrə toplanmış faiz xərcləri	222	450
	170,141	149,240

Müddətli depozitlər

Bu depozitlər təminatlıdır və illik 1,5%-12% arasında faiz dərəcəsinə malikdir (2015: illik 3% -12%).

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)
12 Müştərilərdən alınmış depozitlər (davamı)

Müştərilərdən depozitlərin sənaye üzrə təhlili

	2016	2015
	AZN	AZN
Fərdi şəxslər	156,018	129,500
Sığorta	-	8,644
Ticarət	4,143	1,879
Kənd təsərrüfatı	-	13
Tikinti	26	75
İctimai təşkilatlar	132	-
Nəqliyyat və kommunikasiya	9,598	8,190
Digər	224	939
	170,141	149,240

13 Digər öhdəliklər

Dövlət təşkilatlarına ödənməli olan	24	72
Yığılmış və digər ödənişlər	1,489	733
	1,513	805

14 Nizamnamə kapitalı

Bankın nizamnamə kapitalı yalnız tam ödənməmiş nominal dəyəri 149,5 AZN olan (2015: AZN 149,5) adi səhmlərdən ibarətdir. Bütün səhmlər dividend almaq, kapitalın qaytarılması və səhmdarların iclasında bir səs hüququ verir.

	2016	2015
	AZN	AZN
Buraxılmış və tam ödənməmiş səhmlər: dekabrın 31-nə	679	679
Dekabrın 31-də buraxılışına icazə verilmiş səhmlər	679	679
Dekabrın 31-də buraxılmış, buraxılışına icazə verilmiş və tam ödənilmiş səhmlər (AZN ilə)	101,545	101,545

Bank 31 dekabr 2016 (2015: sıfır) tarixində başa çatmış il ərzində adi səhmlər üzrə dividend hüququ elan etmədi. ə 2015-ci ildə bank adi səhmlərin nominal dəyərini 146 AZN-dən 149,5 AZN-ə yüksəltmişdir.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)
15 Xalis faiz gəlirləri

	2016	2015
	AZN	AZN
Faiz gəlirləri		
- Digər banklardakı vəsaitlər üzrə faiz	191	371
- Müştərilərə verilmiş kreditlər üzrə faiz	25,738	23,638
- Zəmanətlər üzrə faiz	306	112
	<u>26,235</u>	<u>24,121</u>
Faiz xərcləri		
- Banklardan və maliyyə təşkilatlarından alınacaq vəsaitlər üzrə faiz	7,244	6,991
- Müştərilərdən alınacaq vəsaitlər üzrə faiz	5,881	5,842
	<u>13,125</u>	<u>12,833</u>
Xalis faiz gəlirləri	<u>13,110</u>	<u>11,288</u>

16 Xarici valyuta əməliyyatları üzrə xalis gəlir

Məzənnələr arasında fərq – xalis	(372)	1,867
Dilin əməliyyatları üzrə – xalis	11,228	3,600
Cəmi	<u>10,856</u>	<u>5,467</u>

17 Haqq və komissiya gəlirləri

Pul vəsaitləri ilə əməliyyatlar	2,859	1,863
Hesablaşmalar	1,655	1,493
Plastik kartlarla əməliyyatlar	1,303	909
Zəmanətə görə komissiya	1	7
Digər	-	25
Cəmi	<u>5,818</u>	<u>4,297</u>

18 Haqq və komissiya xərcləri

Hesablaşmalar	1,028	953
Plastik kartlarla əməliyyatlar	314	244
Qaranatıya üzrə komissiya	72	45
Digər	30	15
Cəmi	<u>1,444</u>	<u>1,257</u>

19 Digər gəlirlər

Digər gəlir	<u>61</u>	<u>368</u>
-------------	-----------	------------

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)
20 Köhnəlmə və amortizasiya xərcləri

	2016	2015
	AZN	AZN
Mülkiyyətin və avadanlığın köhnəlməsi	495	475
Qeyri-maddi aktivlərin amortizasiyası	30	8
Cəmi	525	483

21 İnzibati və ümumi xərclər

	2016	2015
	AZN	AZN
Əmək haqqı və müavinətlər	3,482	3,177
Reklam və marketing	3,837	3,279
İcarə	1,892	1,597
Sığorta	291	164
Təmir və istismar	185	86
Təhlükəsizlik	285	259
Maddi aktivlərdən istifadəyə görə zərər	159	-
Mülkiyyət və avadanlıq üzrə ehtimal olunan zərəre görə xalis itki	-	1,149
Zəmanətlərin satışı üzrə itki	-	929
Rabitə	147	129
Ofis ləvazimatları	125	171
Səyahət və əyləncə	98	207
Hüquqi və peşəkar xidmət haqları	95	107
Gəlir vergisindən başqa vergilər	83	75
Avtomobil xərcləri	59	59
Kommunal xidmətlər	26	28
Digər	375	178
Cəmi	11,139	11,594

22 Vergi qoyma

Azərbaycanın kommersiya və vergi qanunvericiliyi xüsusilə müxtəlif təfsirlərə və düzəlişlərə səbəb ola bilər. Əlavə olaraq, rəhbərliyin vergi qanunvericiliyinin təfsiri vergi orqanlarının təfsirindən fərqli ola bilər, əməliyyata vergi orqanları fərqli yanaşa bilər və nəticədə bankdan əlavə verginin, cərimə və faizin ödənilməsi tələb edilə bilər. Rəhbərlik hesab edir ki, Bank vergi qanunvericiliyinə əsaslı şəkildə riayət edir.

	2016	2015
	AZN	AZN
Cari vergi	445	975
Təxirə salınmış vergi	(110)	(14)
	335	961

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

22 Vergi qoyma (davamı)

22.1 Cari vergi

Vergi xərcləri və mühasibat mənfəəti arasında əlaqələr

	2016	2015
	AZN	AZN
Vergidən əvvəlki mühasibat mənfəəti	1,881	2,491
20% ilə hesablanmış vergi (2015: 20%):		
- Mühasibat mənfəəti üzrə	376	498
- Vergi məqsədləri üçün çıxılmayan xərclər üzrə	(104)	282
- Əvvəlki dövlərlə əlaqədar mənfəət vergisi	173	195
- Vergiyə dəyişikliyin təxirə salınması	(110)	(14)
II üzrə gəlir vergisi xərcləri	335	961

Rəhbərlik hesab edir ki, Bank onun əməliyyatlarına şamil olunan vergi qanunvericiliyinə əsaslı qaydada riayət edir.

22.2 Təxirə salınmış vergi

BMHS və Azərbaycan Respublikasının müəyyən edilmiş vergi üçotu qaydaları müəyyən aktiv və öhdəliklərin mühasibat uçotuna uyğun qalıq dəyərləri ilə onların vergiyə uyğun qalıq dəyərləri arasındakı fərqləri yaradır. Təxirə salınmış mənfəət vergisi aktivləri və öhdəlikləri aktivlər və öhdəliklər ləğv edildikdə tətbiq edilən gözlənilən faiz dərəcəsi, 20 % ilə ölçülür. Təxirə salınmış vergi aşağıda göstəriləndiyi kimi tanınır:

Təxirə salınmış vergi öhdəlikləri	2016	2015
	AZN	AZN
Yanvarın 1-nə	110	124
Mənfəət və zərərlərdə qəbul edilən təxirə salınmış gəlir vergisi qalıqlarında dəyişiklik	-110	-14
Dekabrın 31-nə	-	110

23 Aidiyyəti tərəflərlə əməliyyatlar

Bank normal fəaliyyətini həyata keçirərkən, Beynəlxalq Mühasibat Standartları Şurası tərəfindən dəstəklənən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında verilən aidiyyəti tərəf anlayışına daxil olan qurumlarla işgüzar fəaliyyət aparır. Bu əməliyyatlar bank normal fəaliyyətini keçirərkən aparılır və iki tərəfin razılaşdığı məbləğlə ölçülür.

Bu maliyyə hesabatlarının məqsədləri üçün, qurumlar Bank birbaşa və ya dolayısı ilə qurumların maliyyə və maliyyə əməliyyatlarına ciddi təsir göstərmək imkanına malik olduğu və ya əksinə Bank və ya digər quruma ümumi nəzarətə və ya ciddi təsirə məruz qaldığı halda Banka aidiyyəti olan hesab olunur.

II ərzində aidiyyəti tərəflərlə uçota alınmış əməliyyatların təfərrüatları aşağıda göstərilir.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)
23 Aidiyyəti tərəflərlə əməliyyatlar (davamı)

23.1 Aidiyyəti tərəflərlə bağlı qalıqlar

Müştərilərə verilmiş kreditlər və avanslar

	2016	2015
	AZN	AZN
Kredit və avanslar		
(a) Səhmdarlar	13,818	50
(b) Əsas idarəetmə personalı	100	538
(c) Digər aidiyyəti tərəflər	287	5,211
	<u>14,205</u>	<u>5,799</u>
Hesablanmış faiz gəliri		
(a) Səhmdarlar	37	-
(b) Əsas idarəetmə personalı	-	5
(c) Digər aidiyyəti tərəflər	1	22
	<u>38</u>	<u>27</u>
Cəmi	<u>14,243</u>	<u>5,826</u>

Müştərilərdən depozitlər

	2016	2015
	AZN	AZN
Müddətli depozitlər		
(a) Səhmdar	63,007	61,006
(b) Əsas idarəetmə personalı	53	826
(c) Digər aidiyyəti tərəflər	4,678	9,223
	<u>67,738</u>	<u>71,055</u>
Cari/müddətsiz hesablar		
(a) Səhmdarlar	9,562	8,644
(b) Ümumi nəzarət altında olan qurum	804	123
(c) Əsas idarəetmə personalı	89	37
(d) Digər aidiyyəti şəxslər və qurumlar	5,632	5,174
	<u>16,087</u>	<u>13,978</u>
Müddətli depozitlərə hesablanmış faiz xərcləri		
(a) Səhmdarlar	118	249
(b) Əsas idarəetmə personalı	-	5
(c) Digər aidiyyəti tərəflər	7	46
	<u>125</u>	<u>300</u>
Cəmi	<u>83,950</u>	<u>85,333</u>

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)
23 Aidiyyəti tərəflərlə əməliyyatlar (davamı)

23.2 Məcmu gəlir hesabatına daxil edilmiş məbləğlər

Faiz gəlirləri

(a) Səhmdarlar	466	23
(b) Ümumi nəzarət altında olan qurum	114	178
(c) Əsas idarəetmə personalı	10	47
(d) Digər aidiyyəti tərəflər	23	30
	<u>613</u>	<u>278</u>

Faiz xərcləri

(a) Səhmdarlar	3,777	3,557
(b) Əsas idarəetmə personalı	2	54
(c) Digər aidiyyəti tərəflər	202	189
	<u>3,981</u>	<u>3,800</u>

Əsas idarəetmə personalının məvacibi

	2016	2015
	AZN	AZN
Əsas idarəetmə personalının məvacibi	378	389

Hesablaşmalar üzrə haqq və komissiya gəlirləri

Hesablaşmalar üzrə haqq və komissiya gəlirləri	<u>1,646</u>	<u>259</u>
--	--------------	------------

23.3 Aidiyyəti tərəflərin adından verilmiş zəmanətlər

(a) Ümumi nəzarət altında olan qurum	<u>2,580</u>	<u>2,168</u>
	<u>2,580</u>	<u>2,168</u>

23.4 Digər əməliyyatlar

Azərbaycan Respublikasının Maliyyə Bazarlara Nəzarət Palatası müvafiq maliyyə hesabatların əsasında hesablanmış prudensial əmsallara uyğunluğu tələb edir. Bank 31 Dekabr 2016-cı il tarixə 24.1 göstərilən əmsal istisna etməklə bu əmsallara uyğun olub.

24 Şərti öhdəliklər, şərti aktivlər və təəhhüdlər

Normal fəaliyyəti həyata keçirərkən bank müştərilərinin ehtiyaclarını ödəmək məqsədilə balansdankənar risklərlə maliyyə alətlərində tərəf qismində çıxış edir. Müxtəlif dərəcələrdə kredit risklərinə məruz qalan həmin alətlər maliyyə vəziyyəti haqqında hesabatda əks olunmur.

Bank balansdankənar şərti öhdəliklərin və təəhhüdlərin qəbul edilməsində balansə daxil olan əməliyyatlarla eyni kredit siyasəti və idarəetmə siyasətlərini tətbiq edir.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

24 Şərti öhdəliklər, şərti aktivlər və təəhhüdlər (davamı)

	2016	2015
	AZN	AZN
Müştəri adından verilmiş zəmanətlər	48,001	4,326
Kredit xətləri	11,331	24,793

Hesabat tarixinə Bankın heç bir ciddi kapital təəhhüdləri olmamışdır (2016: Sıfır).

Əməliyyat mühiti

Azərbaycan kimi formalaşan bazarlar inkişaf etmiş ölkələrdən daha çox iqtisadi, siyasi, sosial, hüquqi və qanunvericilik risklərinə məruz qalır. Keçmişdə olduğu kimi, faktiki və ya ehtimal edilən maliyyə problemləri və ya formalaşan iqtisadiyyatlara investisiya qoyuluşu ilə əlaqədar hiss edilən risklərdə artım Azərbaycanın investisiya mühitinə və bütövlükdə iqtisadiyyatına mənfi təsir göstərə bilər.

Azərbaycanda fəaliyyət göstərən bizneslərə təsir göstərən qanun və nizamnamələr sürətlə dəyişməyə davam edir. Azərbaycan daxilində vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif şəkildə şərh olunur və digər hüquqi və maliyyə əngəlləri hal-hazırda Azərbaycanda fəaliyyət göstərən şirkətlərin üzləşdiyi çətinlikləri daha da artırır. Azərbaycanın gələcək iqtisadi istiqaməti hüquqi, təzəmləyici və siyasi hadisələrlə yanaşı hökumətin tətbiq edəcəyi iqtisadi, maliyyə və valyuta siyasətlərindən asılıdır. 21 fevral 2015 tarixindən etibarən Azərbaycan manatı ABŞ dolları qarşısında xeyli dəyərsizləşmişdir. Hökumət 21 dekabr 2015 tarixindən üzən məzənnəyə keçmişdir. Bununla yanaşı, Hökumət il boyu Mərkəzi Bankın kursundan maksimum və minimum yayınma məhdudiyyətlərini ləğv etmişdir və artıq Bank bazarın tələb və təklifi əsasında öz məzənnəsini müəyyən edir.

2009 və 2010-cu illərdə Azərbaycanın maliyyə və kapital bazarlarına mənfi təsir göstərmiş ümumdünya iqtisadi böhranı bitdikdən sonra ölkə iqtisadiyyatı 2011 və 2012-ci illərdə dirçəlməyə başladı. Bununla yanaşı, mühüm iqtisadi qeyri-müəyyənliklər hələ də qalmaqdadır. Qlobal maliyyə sistemlərində sistemli risklərdən qaynaqlanan mənfi dəyişikliklər, o cümlədən kredit mühitinin çətinləşməsi, yaxud neft-qaz qiymətlərində düşüş Azərbaycanın iqtisadiyyatını yavaşlada və ya parçalaya bilər. Nəticədə isə Bankın kapitalla çıxışında problem yarana, ümumilikdə isə onun biznes fəaliyyəti, fəaliyyətinin nəticələri, maliyyə vəziyyəti və perspektivi mənfi təsirlə məruz qala bilər. Azərbaycan geniş həcmdə neft-qaz hasil və ixrac etdiyi üçün iqtisadiyyatı bu sahədəki qiymət tərəddüdlərinə qarşı olduqca həssasdır.

Hüquqi prosesləmə

Zaman-zaman və biznesin normal gedişatı zamanı Bank müştəri və rəqiblərindən iddialar alır. Rəhbərliyin fikrinə görə, heç bir maddi itkiyə məruz qalınmayıb və bu səbəbdən bu maliyyə hesabatlarında nəzərdə tutulmayıb.

Vergiqoyma

Azərbaycan Respublikasının kommersiya qanunvericiliyi, o cümlədən vergi qanunvericiliyi birdən çox şərhə yol verə bilər. Bununla yanaşı, biznes fəaliyyətləri ilə bağlı özbaşına qərarlar verən vergi orqanları riski mövcuddur. Əgər rəhbərliyin Bankın biznes fəaliyyəti ilə bağlı qərarından asılı olaraq rəftar vergi orqanları tərəfindən təqdir edilməzsə, Bank əlavə vergi, cərimə və faizlərin tətbiqinə məruz qala bilər.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

24 Şərti öhdəliklər, şərti aktivlər və təəhhüdlər (davamı)

Vergiqoyma (davamı)

Bu cür qeyri-müəyyənlik maliyyə alətlərinin qiymətləndirilməsi, ehtimal edilən zərərə görə şərtlərin dəyərləndirilməsi və sövdələşmələrin bazar qiyməti ilə əlaqədar ola bilər. Bununla yanaşı, bu cür qeyri-müəyyənlik vergi tutulan mənfəətin düzgün qiymətləndirilməməsi kimi, müştərilərə verilən kredit və avanslar, o cümlədən alınan vəsaitlər üzrə ehtimal edilən zərərə görə təminat və bərpa edilmə arasında müvəqqəti fərqlərin dəyərləndirilməsi ilə əlaqədar ola bilər.

Ümumilikdə, vergi ödəyiciləri audit ilindən əvvəl gələn üç təqvim ilinə müvafiq olaraq vergi auditinə tabe tutulurlar. Lakin tamamlanmış audit yoxlamaları daha yüksək vəzifəli vergi müfəttişi tərəfindən əlavə yoxlamanın aparılması ehtimalını istisna etmir.

24.1 Azərbaycan Respublikası Mərkəzi Bankının prudensial əmsallarına uyğunluq

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası müvafiq maliyyə hesabatlarının əsasında hesablanmış prudensial əmsallara uyğunluq tələb edir. Bank 31 Dekabr 2016-cı il tarixinə göstərilən aşağıda göstərilən əmsalları istisna etməklə bu əmsallara uyğun olub.

- i. Bir tərəf üzrə kredit risklərinin maksimum miqdarı kredit tələblərinə kredit tələbi təminatın bazar dəyəri təmin etdiyi öhdəlik məbləğinin 100 faizindən və ya təminat girov olduqda isə 150 faizindən az olduqda bankın kapitalının 7 % -dən olması daxildir. 31 Dekabr 2016-cı il tarixinə Bank tələb olunan hədudlaarı keçmişdir.
- ii. Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maximum məbləğinin bankın məcmu kapitalına nisbəti onlar fiziki şəxs olduqda (birinə). Dekabr 2016-cı il tarixinə bank tələb olunan hədudları keçmişdir.
- iii. 31 dekabr 2016 ci il tarixinə Bankın məcmu kapitalinin 10%-dən artıq iki müştərilərə kredit verilib.

25 Kapital adekvatlığı və idarə edilməsi

Kapitalın idarə edilməsi siyasətləri və prosedurları

Kapitalın idarə edilməsinin məqsədi əsas işgüzar strategiyada və ARMB-nin minimal tələbləri ilə müəyyən edildiyi kimi Bankın kapital tələblərinin ödənilməsi üçün yetərli kapitalın təmin edilməsindən ibarətdir. Kapitalın idarə edilməsi prosesi Müşahidə Şurası tərəfindən idarə olunur. Müşahidə Şurası həm daxili, həm də normativ tələblərə uyğun olaraq Bankın kapital vəziyyətinin idarə edilməsi üçün cavabdehdir. Müşahidə Şurası, həmçinin, likvidlik, kapital, risk və mənfəətlik baxımından, Bankın aktivlərinin, öhdəliklərinin və maliyyələşdirmə mənbələrinin həcmi və qarışığını nəzərdən keçirir.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

25 Kapital adekvatlığı və idarə edilməsi (davamı)

Kapitalın idarə edilməsi siyasətləri və prosedurları (davamı)

Bankda kapitalın idarə edilməsi:

- Tənzimləyicilər tərəfindən müəyyən edilmiş kapital tələblərinə həmkarlarla müqayisəli əməl edilməsinə;
- Kapital xərclərinin təklifinin fəal idarə edilməsinə və və kapitalın axın sürətinin artırılmasına;
- Kapitalın vaxtında yenidən bölüşdürülməsinə imkan yaradılması üçün kapitalın yerləşdirilməsində strateji və taktik çevikliyin artırılmasına;
- Bankın resurslarının optimal yerləşdirilməsinə imkan yaradılması üçün Bankın aktivlərinin likvidliyinin artırılmasına;
- Bankın gözlənilməyən hadisələrə qarşı qorunmasına və güclü reytingin təmin edilməsinə;
- Bankın səhmdarlarına adekvat gəlir təmin etməyə davam edə bilməsi üçün onun fasiləsiz fəaliyyət göstərmək imkanının qorunmasına;
- Bankın genişlənməsinə imkan yaradılması üçün münasib qiymətlə adekvat kapitalın (kvantum daxil olmaqla) münasib qiymətlə mövcudluğunun təmin edilməsinə; və
- Müvafiq kapital elementlərinin qarışığı təmin olunmaqla, kapitalın ümumi aşağı dəyərinin əldə edilməsinə yönəldilir.

Kapital adekvatlığı nisbəti

Qanunvericiliklə kapital adekvatlığının təmin edilməsi üçün müəyyən edilmiş cəmiyyət tədbirləri Bankdan cəmi və 1-ci dərəcəli kapitalının dəyərinin və risk əsasında ölçülmüş aktivlərinə nisbətinin lazımı səviyyədə saxlanmasını tələb edir. Kapitalın risk əsasında ölçülmüş aktivlərə nisbəti Bazəl Komitəsinin tətbiq etdiyi prinsiplərdən istifadə etməklə AMB-nin təsdiq etdiyi qaydalara uyğun olaraq və dəyərsizləşmə itkilərinə ayırmaları çıxmaqla aktivlərə və balansdankənar təəhhüdlərə aşağıdakı risk hesablamalarının tətbiqi vasitəsilə hesablanmışdır.

	2016	2015
	AZN	AZN
Saxlanılan məcmu kapital cəmi	106,973	113,527
1-ci dərəcəli kapital	103,146	101,622
Risk əsasında ölçülmüş aktivlərin cəmi	705,781	647,338
Cəmi məcmu kapital nisbəti (minimal tələb 10% (2015: 10%))	14.61%	15.7%
1-ci dərəcəli kapitala nisbəti (minimal tələb 5% (2015: 5%))	14.54%	16.52%

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

26 Maliyyə aktivləri və öhdəliklərin təsnifatı

Maliyyə vəziyyəti haqqında hesabatada təqdim olunmuş balans dəyərləri aşağıdakı aktiv və öhdəlik kateqoriyalarına aiddir:

	Qeydlər	2016 AZN	2015 AZN
Maliyyə aktivləri:			
Borclar və debitorlar:			
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	5	19,449	10,740
- Digər Banklarda olan qalıqlar	7	4,153	9,694
- Müştərilərə verilmiş kredit və avanslar	8	363,741	335,729
- Digər aktivlər		1,618	1,390
		<u>388,961</u>	<u>357,553</u>
 Maliyyə öhdəlikləri:			
Amortizasiya olunmuş dəyərə əsasən hesablanmış:			
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	11	115,888	108,354
- Müştərilərdən depozitlər	12	170,141	149,240
- Digər öhdəliklər		1,489	733
Cəmi		<u>287,518</u>	<u>258,327</u>

27 Maliyyə alətləri ilə bağlı risklər

27.1 Maliyyə alətlərinin ədalətli dəyəri

Ədalətli dəyər, məlumatlı və istekli tərəflərin arasında normal bazar əməliyyatı zamanı aktivin qarşılığında veriləcək və ya öhdəliyi qarşılıyacaq məbləğə deyilir. Bu səbəblə, tarixi dəyər metodu ilə hesablanan qalıq dəyəri və ədalətli dəyər arasında fərq ola bilər. Ədalətli dəyər anlayışının kökündə, müəssisənin fəaliyyət göstərməyə davam etməsi, eləcə də müəssisənin likvidasiyaya, əməliyyatlarının əhəmiyyətli miqyasda məhdudlaşdırılmasına və ya zərərli şərtlərlə əməliyyat həyata keçirməyə niyyəti və məcburiyyəti olmaması fərz olunur. Rəhbərliyin təxminlərinə əsasən, Bankın maliyyə aktivləri və öhdəliklərinin təxmini ədalətli dəyəri aşağıdakı kimidir:

	2016		2015	
	Qalıq dəyəri AZN	Ədalətli dəyər AZN	Qalıq dəyəri AZN	Ədalətli dəyər AZN
Maliyyə aktivləri:				
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	19,449	19,449	10,740	10,740
- Digər Banklardakı vəsaitlər	4,153	4,153	9,694	9,694
- Müştərilərə verilmiş kredit və avanslar	363,741	363,741	335,729	335,729
- Digər aktivlər	1,618	1,618	1,390	1,390
Cəmi	<u>388,961</u>	<u>388,961</u>	<u>357,553</u>	<u>357,553</u>

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)
27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)
27.1 Maliyyə alətlərinin ədalətli dəyəri (davamı)

	2016		2015	
	Qalıq dəyəri AZN	Ədalətli dəyər AZN	Qalıq dəyəri AZN	Ədalətli dəyər AZN
Maliyyə öhdəlikləri:				
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	115,888	115,888	108,354	108,354
- Müştəri depozitləri	170,141	170,141	149,240	149,240
- Digər öhdəliklər	1,489	1,489	733	733
Cəmi	287,518	287,518	258,327	258,327

Maliyyə öhdəliklərini təmin etmək üçün kifayət qədər maliyyə aktivləri mövcuddur.

Maliyyə aktivlər və öhdəliklərinin ədalətli dəyəri ierarxik strukturda 3 səviyyədə təsnifləşdirilmişdir. Bundan başqa, Bank başqa hüquqi şəxslərin səhmlərində iştirak portfelinə malik deyil.

- 1-ci səviyyə ədalətli dəyər ölçüləri bənzər aktiv və öhdəliklər üzrə aktiv bazarlarda fəal bazar qiymətlərindən (nizamlanmamış) alınır;
- 2-ci səviyyə ədalətli dəyər ölçüləri 1-ci səviyyəyə daxil olan fəal bazar qiymətlərindən başqa, bu aktivlər və öhdəliklər üzrə müşahidə edilə bilən digər məlumatlardan birbaşa (yəni, birbaşa qiymətlərdən) və ya dolay (yəni, qiymətlər vasitəsilə) olaraq alınır;
- 3-cü səviyyə ədalətli dəyər ölçüləri aktivlər və öhdəliklər üzrə müşahidə edilə bilməyən əhəmiyyətli məlumatlardan (müşahidəsi mümkün olmayan məlumatlar) istifadə edən qiymətləndirmə üsulları vasitəsilə alınır.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

27.1 Maliyyə alətlərinin ədalətli dəyəri (davamı)

Aşağıdakı cədvəl 31 dekabr 2016 və 31 dekabr 2015-ci iltarixində başa çatmış illər üzrə ədalətli dəyerdə qeydə alınan maliyyə alətlərinin təhlilini müxtəlif ədalətli dəyər səviyyələrinin mərhələləri üzrə əks etdirir:

31 dekabr 2016-cı il	1-ci Səviyyə AZN	2-ci Səviyyə AZN	3-cü Səviyyə AZN	Cəmi AZN
Ədalətli dəyərlə açıqlanan aktivlər				
- Nağd vəsaitlər və Mərkəzi bankda qalıqlar	19,449	-	-	19,449
- Digər banklarda qalıqlar	-	-	4,153	4,153
- Müştərilərə verilmiş kredit və avanslar	-	-	363,741	363,741
- Digər aktivlər	-	-	1,618	1,618
Ədalətli dəyərlə açıqlanan öhdəliklər				
- Maliyyə institutlarından və banklardan kredit və depozitlər	-	-	115,888	115,888
- Müştərilərdən depozitlər	-	-	170,141	171,630
- Digər öhdəliklər	-	-	1,489	1,489
31 dekabr 2015-ci il				
Ədalətli dəyərlə açıqlanan aktivlər				
- Nağd vəsaitlər və Mərkəzi bankda qalıqlar	10,740	-	-	10,740
- Digər banklarda qalıqlar	-	-	9,694	9,694
- Müştərilərə verilmiş kreditlər və avanslar	-	-	335,729	335,729
- Digər aktivlər	-	-	1,390	1,390
Ədalətli dəyərlə açıqlanan öhdəliklər				
- Maliyyə institutlarında və banklarda kredit və depozitlər	-	-	108,354	108,354
- Müştərilərdən depozitlər	-	-	149,240	149,240
- Digər öhdəliklər	-	-	733	733

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)
27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

27.2 Riskin idarə olunmasının məqsəd və siyasətləri

Bankın biznesi riskləri hədəf götürmək və onları peşəkarlıqla idarə etməkdən ibarətdir. Bankın risk idarəetməsinin əsas funksiyaları Bank üçün bütün əsas riskləri müəyyən etmək, həmin riskləri ölçmək, risk mövqelərini idarə etmək və kapital bölgüləri müəyyən etməkdən ibarətdir. Bazar, mal və ən üstün bazaar təcrübəsini əks etdirmək üçün Bank müntəzəm qaydada öz risk idarəetmə siyasət və sistemlərini nəzərdən keçirir.

Bankın məqsədi risklə və əvəz ödənişi arasında müvafiq balans yaratmaq və Bankın maliyyə işinə potensial mənfəəti təsirləri minimallaşdırmaqdır.

Bank riskə daxili və ya kənar amillərin səbəb ola biləcəyi əvvəlcədən məlum zərər və ya mənfəətlər kimi baxır.

Bankın risk idarəetməsi baş ofis tərəfindən, Müşahidə Şurası ilə sıx əməkdaşlıq çərçivəsində əlaqələndirilir. Nəzarət Şurası ümumi risk idarəetməsi üçün yazılı prinsiplər, həmçinin xarici valyuta mübadilə riski, faiz dərəcə riski, kredit riski və qeyri-mənfəətli maliyyə alətlərindən istifadə kimi xüsusi sahələri əhatə edən yazılı siyasətləri təmin edir.

Maliyyə alətlərinə münasibətdə Bank müxtəlif risklərə məruz qalır. Bankın kateqoriya üzrə maliyyə aktiv və öhdəliklərinin icmalı 26-cı qeyddə verilmişdir. Əsas risk növlərinə bazar riski, kredit riski, likvidlik riski və əməliyyat riski aiddir.

Bazar riski

Bazar riski bazar dəyər və dərəcələrinin dəyişə bilməsi riskidir və bu mənfəətlilik və ya kapitala mənfəəti təsir göstərə bilər. Bank onun gündəlik əməliyyatları ilə bağlı olan, faiz dərəcələri və valyutada açıq mövqelərdən irəli gələn bir sıra bazaar risklərinə məruz qalır. Bunların hamısı ümumi və xüsusi bazar yerdəyişmələrinə məruz qalır. Bazar riskinin məqsədləri üçün rəhbərlik özlünün əsas bazar riski amillərini səhm mövqeyi ilə bağlı risk, faiz dərəcə riski və xarici valyuta riski kimi müəyyən edir. Üstünlük təşkil edən bazar riski xarici valyuta riski və faiz dərəcə riskidir. Bankın kapital bazar əməliyyatları olmadığına görə səhm mövqeyi ilə bağlı riskə ciddi məruz qalmır.

Bir siyasət kimi, Bank bazar dəyər və dərəcələrində mənfəəti təsirlərdən qorunmaq və öz açıq mövqelərinin risk/əvəz ödənişi profilini optimallaşdırmaq üçün bazar risklərini müəyyən etmək, ölçmək, izləmək və nəzarət etmək istəyir. Nəzarət Şurası əsasən, bazar riski siyasətinin işlənilib-hazırlanması və icrası, risk ölçmə/izləmə metodologiyasının işlənilib-hazırlanması və icrası və məhdudiyyətlərə qarşı bazar risklərinə baxış və hesabat nəzarət edir.

Xarici valyuta riski

Xarici valyuta riski maliyyə alətinin ədalətli dəyəri və ya gələcək vəsait axınları xarici valyuta mübadiləsi məzənnələrində dəyişikliklərə görə dəyişkən olacaq.

Xarici valyuta mübadilə riski gəlirlər və ya kapitalın xarici valyuta məzənnələrində dəyişikliklərə görə dəyişkən olması riskidir. Bankın xarici valyutaya məruzqalması nağd xarici valyuta, digər banklardakı balanslar, müştərilərə kredit və avans ödənişləri, bank və maliyyə institutlarından kredit və depozitlər və müştərilərdən depozitlərdən ibarətdir.

Bank öz xarici valyutaya məruzqalmasını xarici valyuta aktiv və öhdəliklərini tutuşdurmaqla idarə edir. Xalis açıq mövqe və qarşı tərəfin məhdudiyyətləri risk konsentrasiyasının məhdudlaşdırılması üçün müəyyən edilmişdir.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)
27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

27.2 Riskin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Xarici valyuta riski (davamı)

Bankı valyuta riskinə məruz qoyan xarici valyuta denominasiyalı maliyyə aktiv və öhdəlikləri aşağıda açıqlanır. Bu məbləğlər hesabatın son tarixinə AZN-ə məzənnəsi ilə rəhbərliyə təqdim edilən məbləğlərdir:

	Xarici valyuta movqeyi			
	ABD	AVRO	Digər	Cəmi
	AZN	AZN	AZN	AZN
31 dekabr 2016				
- Maliyyə aktivləri	238,511	16,126	399	255,036
- Maliyyə öhdəlikləri	(238,106)	(14,880)	(1,363)	(254,349)
Xalis valyuta movqeyi	405	1,246	(964)	687
31 dekabr 2015				
- Maliyyə aktivləri	195,261	9,591	695	205,547
- Maliyyə öhdəlikləri	(202,806)	(10,362)	-	(213,168)
Xalis valyuta movqeyi	(7,545)	(771)	695	(7,621)

Aşağıdakı cədvəl “yerdə qalan digər məsələlər dəyişməz qalır” şərti ilə bankın maliyyə aktivləri, maliyyə öhdəlikləri və ABŞ dolları/AZN mübadilə məzənnəsi və AVRO/AZN mübadilə məzənnəsinə münasibətdə vergidən əvvəl mənfəət/(zərər) və kapitalın həssaslığını nümayiş etdirir. Bu, 31 dekabr 2016-cı ildə başa çatan il üzrə ABD/AZN mübadilə məzənnəsində $\pm 15\%$ dəyişikliyi qəbul edir (2015: $\pm 50\%$). AVRO/AZN mübadilə məzənnəsi üçün $\pm 10\%$ dəyişiklik nəzərə alınır (2012: $\pm 50\%$). Bu faiz nisbətlərinin hər ikisi ötən 12 ay ərzində mübadilə məzənnələrində orta bazar dəyişkənliyinə əsasən müəyyən edilmişdir. Həssaslığın təhlili Bankın hər hesabatvermə tarixində saxlanan xarici valyuta maliyyə alətlərinə əsaslanır.

Əgər AZN müvafiq olaraq, ABŞ dollarına qarşı 15% (2015:50%) və AVROYA qarşı 10% (2015: 50%) möhkəmlənmiş olsa idi, bunun aşağıdakı təsirləri olardı:

	Vergidən əvvəl			Kapital		
	mənfəət/(zərər)					
	ABD	AVRO	Cəmi	ABD	AVRO	Cəmi
	AZN	AZN	AZN	AZN	AZN	AZN
31 dekabr 2016	61	125	185	49	100	148
31 dekabr 2015	(3,773)	(386)	(4,158)	(3,018)	(308)	(3,326)

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

27.2 Riskin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Xarici valyuta riksi (davamı)

Əgər AZN müvafiq olaraq, ABD-yə qarşı 15% (2012: 50%) və AVROYA qarşı 10% (2012: 50%) zəifləmiş olsa idi, bunun aşağıdakı təsirləri olardı:

	Vergidən əvvəl mənfəət/(zərər)			Kapital		
	USD	EUR	Total	USD	EUR	Total
	AZN	AZN	AZN	AZN	AZN	AZN
31 dekabr 2016	(61)	(125)	(185)	(49)	(100)	(148)
31 dekabr 2015	3,773	386	4,158	3,018	308	3,326

Xarici valyuta məzənnələrinə məruzqalma xarici əməliyyatların həcmindən asılı olaraq, il ərzində dəyişkən olur. İstənilən halda yuxarıdakı təhlil Bankın xarici valyuta riskinə məruz qalmasını əks etdirir.

Faiz dərəcəsi riski

Pul vəsaiti axını üzrə faiz dərəcə riski maliyyə alətinin gələcək vəsait axınlarının bazardakı faiz dərəcələrində dəyişikliyə görə dəyişkən olacağı riskidir. Ədalətli dəyər faizi dərəcəsi riski maliyyə alətinin bazarda faiz dərəcəsi risklərində dəyişikliyə görə dəyişkən olacağı riskidir.

Bank dəyişiklikləri təsirlərinə məruzqalmanı bazardakı faiz dərəcələrinin üstünlük təşkil edən səviyyələrində həm öz ədalətli dəyəri və həm də vəsait axını riskləri üzrə götürür. Bu cür dəyişikliklər nəticəsində faiz marjaları çoxala bilsə də, gözlənilməz yerdəyişmələr baş verdikdə zərərləri azalda bilər. Müşahidə Şurası faiz dərəcəsinin yenidən dəyərləndirilməsi və risk dəyərinin səviyyəsinə məhdudiyyətlər qoyur və bunu Risk İdarəetmə Mütəxəssisi izləyir.

Bankın borc üzrə dəyərli kağızlara investisiyaları sabit faiz dərəcələri ödəyir.

Aşağıdakı cədvəldə, vergidən əvvəlki mənfəətin/(zərərin) və kapitalın faiz dərəcələrindəki mümkün $\pm 1\%$ (2015: $\pm 1\%$) dəyişikliyə qarşı həssaslığını təqdim edir. Bu dəyişikliklər, bazarın hazırkı vəziyyətini müşahidə edilməsi nəticəsində mümkün hesab edilmişdir. Hesablamalar hər bir dövr üçün orta bazar faiz dərəcəsinin dəyişməsinə və hər hesabat tarixində əldə olan, faiz dərəcələrindəki fərqlə qarşı həssaslıq göstərən faizli maliyyə alətlərinə əsasən aparılmışdır. Bütün digər dəyişənlər sabit saxlanmışdır.

	Vergidən əvvəlki mənfəət/zərər		Kapital	
	AZN	AZN	AZN	AZN
31 dekabr 2016	+1%	-1%	+1%	-1%
Maliyyə aktivləri:				
- Müştərilərə verilmiş kredit və avanslar	3,637	(3,637)	2,910	(2,910)
Maliyyə öhdəlikləri:				
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	(1,159)	1,159	(927)	927
- Müştərilərdən depozitlər	(25)	25	(20)	20
	1,269	(1,269)	1,015	(1,015)

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

27.2 Riskin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Faiz dərəcəsi riski (davamı)

Aşağıdakı cədvəl faiz dərəcəsinin yenidən dəyərləndirilməsi zamanı ortaya çıxan uyğunsuzluqların həcmi göstərir:

	Effektiv orta faiz dərəcəsi %	1 ay ərzində AZN	1 - 3 ay AZN	3 ay - 1 il AZN	1 - 5 il AZN	5 ildən yuxarı AZN	Faizsiz AZN	Cəmi AZN
31 dekabr 2016-cı il								
Maliyyə aktivləri:								
- Nağd və Mərkəzi Bankda pul vasaitləri	-	-	-	-	-	-	19,449	19,449
- Digər banklardakı pul vasaitləri	-	-	-	-	-	-	4,153	4,153
- Müştərilərə verilmiş kredit və avanslar	7	83,437	3,703	31,374	232,749	12,478	-	363,741
- Digər aktivlər	-	313	-	-	-	-	2,251	2,564
		83,750	3,703	31,374	232,749	12,478	25,853	389,907

Maliyyə öhdəlikləri:

- Bank və maliyyə təşkilatlarından
kredit və depozitlər

- Müştərilərdən depozitlər

- Digər öhdəliklər

6.15	2,500	48,005	62,747	-	-	2,636	-	115,888
6.21	83,235	10,647	26,954	6,071	-	-	43,234	170,141
-	-	-	-	-	-	-	1,489	1,489
	85,735	58,652	89,701	6,071	2,636	44,723	287,518	

Faizin yenidən dəyərləndirilməsi
zamanı ortaya çıxan xalis fərq

(1,985)	(54,949)	(58,327)	226,678	9,842	(18,870)	102,389		
---------	----------	----------	---------	-------	----------	---------	--	--

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

27.2 Riskin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Kredit riski

Kredit riski, borclu tərəfin borcunu ödəmək istəməməsi ehtimalından, və ya ödəmə imkanlarının zəifləməsindən irəli gəlir və nəticədə, Banka iqtisadi zərər dəymiş olur. Bank, kredit riskini idarə etmək üçün verilən kreditlərin monitorinqini aparır, müəyyən tərəflərlə əməliyyatları məhdudlaşdırır və daim müştərilərinin kredit etibarlılığını dəyərləndirir.

Bankın mənfəət məqsədli kreditləri hələ də girovlu və likvidləşən olmaq surətilə qısamüddətli ticarətin maliyyələşdirilməsindən ibarətdir. Bank, tək bir sənaye və ya qrupdan asılılığı aradan qaldırmaq üçün diversifikasiya istiqamətində işlərini davam etdirəcəkdir. Kreditlərin əhəmiyyətli hissəsi əlaqəli tərəflərə verilmişdir və idarəçilər bu kreditlərin minimal risk daşdığını müəyyən etmişdirlər.

Bank, kredit siyasəti cəhətdən güclü borc portfeli qurmuşdur və onu eyni şəkildə idarə etdirməkdədir. Bankın kreditlərin dəyərləndirilməsi sistemi, yaxşı hazırlanmış kreditlərin dəyərləndirilməsi, təsdiqlənməsi və onlara nəzarət proseduralarını əhatə etməkdədir və beləliklə, borc verilməsində ehtiyatlılıq və keyfiyyətli kapital portfeli təmin edilməkdədir. Ödənməyən borcların idarə olunmasına xüsusi diqqət ayrılmaqdadır. Ödənməyən borca çevrilməyin ilkin əlamətlərini göstərən kreditlərin müəyyənləşdirilməsi məqsədi ilə "nəzarət siyahısı" ("watch list") prosedurası da həyata keçirilməkdədir.

Bank, İstehlakçı Bankinqi məhsulları (Fərdi İstehlak Krediti, Biznes Maliyyəsi, İpoteka və Avtomobil krediti və s.) təqdim etməklə kapital portfelinin diversifikasiyasını daha da artırır. Belə ki, bu cür məhsullar ənənəvi biznes kreditlərindən daha geniş marjaya sahibdir və eyni zamanda, riski böyük sayda fərdi müştərilər arasında paylaşdırmış olur.

Bank, daxili reyting modeli hazırlamışdır və bu model, müştərilərin reytingini müəyyənləşdirməyə imkan verir. Korporativ kreditorların reytingi onların maliyyə əmsallarından və onların fəaliyyət göstərdiyi sənaye və bazar sektorlarından asılıdır. Model həm də effektiv idarəetmə və bazar payı kimi müxtəlif keyfiyyət faktorlarını nəzərə alır.

Daxili reyting modelinin tətbiqi korporativ kreditorların təhlilini standartlaşdırmağa, eləcə də beynəlxalq reyting agentliklərindən reyting almamış kreditorların kredit etibarlılığını kəmiyyət göstəricilərinə əsasən dəyərləndirməyə kömək edir. Bu model daxili bazarın xüsusiyyətlərini nəzərə alır.

Daxili reyting modelinin keyfiyyəti, müntəzəm effektivlik və düzgünlük yoxlamaları ilə tədqiq olunur. Çatışmazlıqlar aşkar olunduqda Bank modelə düzəlişlər edir.

Bankın xüsusi korporativ kreditlərə, eləcə də ticarət və kiçik biznes krediti qruplarına tətbiq etdiyi daxili reyting metodologiyaları, beynəlxalq reyting agentliklərinin metodologiyalarından fərqli əsaslar üzərində qurulmuşdur. Nəticədə, balans hesabatında göstərilən açıq kreditlərin balansına uyğun olacaq məhsullararası müqayisə aparmaq mümkün deyildir. Bu səbəblə, bu barədə təfərrüatlı məlumat təqdim edilməməkdədir.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

27.2 Risklərin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Kredit riski (davamı)

Ümumiyyətlə, bank sahəsi maliyyə aktivlərinə və şərti öhdəliklərə sahib olmağın nəticəsində kredit riskinə məruz qalır. Bankın kredit riski Azərbaycan Respublikasında cəmlənməkdədir. Bu riskin daimi monitorinqi aparılaraq kredit limitlərinin və müştərilərin kredit etibarlılığının Bankın riskin idarə olunması qaydalarına zidd olmaması təmin olunur.

Aşağıdakı cədvəldə, dəyəri azalmış maliyyə aktivlərinin məcmu balans dəyəri təfərrüatlı şəkildə təqdim olunmuşdur:

	Məcmu dəyər	Dəyərsizləşmə	Balans dəyəri
31 dekabr 2016	AZN	AZN	AZN
Maliyyə aktivləri:			
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	19,449	-	19,449
- Digər Banklardakı pul vəsaitləri	4,199	(46)	4,153
- Müştərilərə verilmiş kredit və avanslar	392,643	(28,902)	363,741
- Digər aktivlər	1,618	-	1,618
	<u>417,909</u>	<u>-28,948</u>	<u>388,961</u>

31 dekabr 2015

Maliyyə aktivləri:

- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	10,740	-	10,740
- Digər Banklardakı pul vəsaitləri	9,915	(221)	9,694
- Müştərilərə verilmiş kredit və avanslar	349,867	(14,138)	335,729
- Digər aktivlər	1,390	-	1,390
	<u>371,912</u>	<u>(14,359)</u>	<u>357,553</u>

Kredit riskinə xalis məruz qalma

Bankın kredit riskinə xalis məruz qalması fərdi və ümumi bazar risklərindən asılı olaraq dəyişir.

Aşağıdakı cədvəl balans və balansarxası maliyyə aktivlərinin kredit riskinə xalis məruz qalmasını əks etdirir. Maliyyə vəziyyəti haqqında hesabatda maliyyə aktivlərinin kredit riskinə xalis məruz qalması bu aktivlərin girovla müqayisədə qalıq dəyəri ilə ölçülür. Şərti öhdəliklər və təəhhüdlərlə, kreditlərin uzadılması ilə bağlı Bankın kredit riskinə xalis məruz qalması tərəfdaş və əks tərəfdən təqdim edilmiş girovun və ya zəmanətin dəyərsiz olduğu hallarda həmin maliyyə alətlərinin müqavilə üzrə dəyərinə bərabər olur.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

27.2 Risklərin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Kredit riski (davamı)

	Xalis məruzqalma AZN	Girovun ümumi dəyəri AZN	Xalis mövqe AZN
31 dekabr 2016			
Nağd və Mərkəzi Bankda pul vəsaitləri	19,449	-	19,449
Digər Banklardakı pul vəsaitləri	4,153	-	4,153
Müştərilərə verilmiş kredit və avanslar	363,741	(263,712)	100,029
Digər aktivlər	1,618	-	1,618
Müştərilər adından maliyyə zəmanətləri	48,001	-	48,001
Kredit xətti	11,331	-	11,331

	Xalis məruzqalma AZN	Girovun ümumi dəyəri AZN	Xalis mövqe AZN
31 dekabr 2015			
Nağd və Mərkəzi Bankda pul vəsaitləri	10,740	-	10,740
Digər Banklardakı pul vəsaitləri	9,694	-	9,694
Müştərilərə verilmiş kredit və avanslar	335,729	(243,523)	92,206
Digər aktivlər	1,390	-	1,390
Müştərilər adından maliyyə zəmanətləri	43,262	(2,031)	41,231
Kredit xətti	24,793	-	24,793

Balansarxası risklər

Bank balansarxası risklər üçün də balans riskləri ilə bağlı tətbiq etdiyi risklərin idarə edilməsi prosedurlarını fundamental surətdə tətbiq edir. Borc vermə üçün öhdəlik yarandıqda, Bank müştəri və tərəfdaşlara kreditlər və qabaqcadan ödənişlər üçün tətbiq edilən kredit risklərinin idarə edilməsi prosedurlarını tətbiq edir. Əməliyyatın xarakteri və müştərinin maliyyə vəziyyətindən asılı olaraq girov tələb edilə bilər.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

27.2 Risklərin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Kredit riski (davamı)

Risk limitlərinə nəzarət və risklərin yumşaldılması siyasətləri

Bank kredit risklərinin cəmlənməsini xüsusilə fərdi müştərilərə və qruplara, sahələrə və ölkələrə aid olduqda müəyyənləşdirdikdə həmin riskləri limitləşdirir, idarə və nəzarət edir. Bank kredit risklərinin səviyyəsini strukturlaşdırır, yəni bir borcluya və ya borclu qrupuna, istehsal sahəsinə münasibətdə qəbul edilə biləcək risklərin limitlərini müəyyən edir. Bu cür risklər dövrü olaraq monitoring olunur, zərurət yaranıqda isə illik və daha tez nəzərdən keçirilir. Məhsul və istehsal sahələri üzrə kredit riskinin limitləri idarə heyəti tərəfindən təsdiq edilir. Bu limitlərə qarşı faktiki vəziyyət müntəzəm olaraq monitoring edilir.

Borc limitləri dəyişən bazar və iqtisadi şəraitə, kredit qiymətləndirilməsinə və ödəniş qabiliyyətliliyinə uyğun nəzərdən keçirilir. Risk limitlərinə nəzarət və risklərin yumşaldılması üzrə bəzi spesifik tədbirlər aşağıda göstərilmişdir:

Girov

Girovun məbləği və tipi borc götürənlə bağlı olan kredit riskinin qiymətləndirilməsindən asılıdır. Girovun tiplərindən və qiymətləndirmə parametrlərinin məqbulluğuundan asılı olaraq təlimatlar həyata keçirilir. Əldə olunmuş girovların əsas tipləri aşağıdakılardır:

- Biznes kreditləri üçün - daşınmaz əmlak, daşınar aktivlər, depozitlər və zəmanətlər; və
- Pərakəndə kreditlər üçün - əmlak və daşınan aktivlərin ipotekası

Rəhbərlik girovun bazar dəyərini monitoring edir, razılaşmaya uyğun olaraq yeni girov tələb edir, və dəyərsizləşmə ilə bağlı ehtiyatların adekvatlığını nəzərdən keçirərkən girovun bazar dəyərini monitoring edir.

Kredit limitləri

Bank müştərilərə verilən borclar üzərində ciddi nəzarət edir. Kredit riskinə məruz qalma müştərilər üzrə ümumi limitlərin bir hissəsi kimi idarə olunur və Bankın Müşahidə Şurası və Kredit Komitəsi tərəfindən təsdiq edilir. Müştərilərə verilən kreditlərlə bağlı kredit riskinə görə bəzi hallarda girov alınmır. Odur ki, Bank verilmiş kreditlərin girovla təmin olunmamış hissəsi ilə bağlı risklərə məruz qalır.

Maliyyə idarə etməsi (kreditlə bağlı öhdəliklər üçün)

Bu maliyyə alətinin əsas məqsədi müştəriləri tələb olunduğu anda maliyyə vasitələri ilə təmin etməkdir. Zəmanətlər də kreditlər kimi riskə məruz qalır. Kreditin uzadılması ilə bağlı öhdəlik borc və ya zəmanətlər formasında təsdiq olunaraq uzadılan kreditlərin istifadə edilməmiş hissəsidir. Kreditin uzadılması ilə bağlı öhdəliklə əlaqədar kredit riski göstərir ki, Bank istifadə edilməmiş öhdəlik məbləğində zərəre potensial surətdə məruz qala bilər. Lakin zərərin ehtimal olunan məbləği istifadə edilməmiş öhdəliyin ümumi məbləğindən azdır, çünki, kreditlərin uzadılması ilə bağlı öhdəlik spesifik kredit standartlarına cavab verən müştərilər qarşısında götürülür (çox zaman maliyyə idarəetməsi kimi istinad edilir).

Uzun müddətli öhdəliklər qısa müddətli öhdəliklərə nisbətən daha yüksək riskə məruz qaldığı üçün Bank kredit öhdəliklərinin müddətlərini monitoring edir.

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

- 27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)**
- 27.2 Risklərin idarə olunmasının məqsəd və siyasətləri (davamı)**

Likvidlik riski

Likvidlik riski, müştərilərin depozitlərini geri götürməsi, müqavilə öhdəlikləri üzrə nağd ödənişlər və borcların ödənməsi kimi nağd pul xərcləmələri nəticəsində Bankın vaxtı çatmış öhdəliklərini yerinə yetirə bilməməsidir. Nağd pul xərcləmələri mövcud nağd pul resurslarını azaldır və müştərilərə borc verilməsi və investisiya kimi fəaliyyətlərə ayırmaq üçün resurs qalmır. Ekstremal vəziyyətlərdə, likvidlik çatışmazlığı balans hesabatında və satışlarda azalmalara, eləcə də borc vermə öhdəliklərini yerinə yetirmənin mümkün olmamağına gətirib çıxara bilər. Bu cür vəziyyətlərin ortaya çıxması riski hər bir bank əməliyyatında vardır və bu riskə bir çox ümumi sənaye hadisələri və xüsusi olaraq məlissədə baş verənlər (məsələn, kredit hadisələri, sistemik şoklar və təbii fəlakətlər) təsir göstərə bilər.

Nəzarət Şurası, balans cədvəlindəki likvidlik əmsallarının sabit saxlanmasına, depozitorların konsentrasiyası və likvidliklə bağlı planlara nəzarət edir. Bu zaman, həm ümumi maliyyədəki paylar, həm də böyük məbləği fərdi depozitlərdən yayınmaq nəzərə alınır. Bundan başqa, əsas fərdi depozitlər (cari hesablar və amanat hesabları) Bankın ümumi maliyyəsinin əhəmiyyətli hissəsini təşkil edir və bu cür depozitlərin stabilliyi və artırılması böyük əhəmiyyət daşıyır.

31 dekabr 2016

Maliyyə aktivləri:

- Nağd və Mərkəzi Bankda pul vəsaitləri
- Digər Banklardakı pul vəsaitləri
- Müştərilərə verilmiş kredit və avanslar
- Digər aktivlər

	1 ay ərzində	1 - 3 ay		3 ay - 1 il		1 - 5 il		5 ildən yuxarı		Cəmi
	AZN	AZN	AZN	AZN	AZN	AZN	AZN	AZN	AZN	AZN
	17,788	-	-	-	-	-	-	1,661	-	19,449
	4,153	-	-	-	-	-	-	-	-	4,153
	83,437	3,703	31,374	232,749	12,478	-	-	-	-	363,741
	2,564	-	-	-	-	-	-	-	-	2,564
	107,942	3,703	31,374	232,749	12,478	1,661	-	-	-	389,907

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatən il üzrə
(min Azərbaycan manatı ilə)

27 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

27.2 Risklərin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Likvidlik riski (davamı)

31 dekabr 2016

Maliyyə öhdəlikləri:

- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər
- Müştərilərdən depozitlər
- Digər öhdəliklər

	1 ay ərzində	1 - 3 ay	3 ay - 1 il	1 - 5 il	5 ildən yuxarı	Q/müəyyən ödəmə müddəti	Cəmi
	AZN	AZN	AZN	AZN	AZN	AZN	AZN
	126,469	10,647	26,954	6,071	-	-	170,141
	2,500	48,005	62,747	-	2,636	-	115,888
	1,513	-	-	-	-	-	1,513
	130,482	58,652	89,701	6,071	2,636	-	287,542
	(22,540)	(54,949)	(58,327)	226,678	9,842	1,661	102,365

Balans hesablarına əsasən likvidlik mövqeyi

Bank Silk Vey Açıq Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları 31 Dekabr 2016-cı il tarixində başa çatan il üzrə
(min Azərbaycan manatı ilə)

28 Maliyyə alətlərinin cəmlənməsi (davamı)

31 dekabr 2015	Azərbaycan Respublikası AZN	MDB dövlətləri AZN	Digər dövlətlər AZN	Cəmi AZN
Maliyyə aktivləri:				
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	10,740	-	-	10,740
- Digər Banklardakı pul vəsaitləri	4,694	456	4,544	9,694
- Müştərilərə verilmiş kredit və avanslar	335,729	-	-	335,729
- Digər aktivlər	1,390	-	-	1,390
	<u>352,553</u>	<u>456</u>	<u>4,544</u>	<u>357,553</u>
Maliyyə öhdəlikləri:				
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	108,354	-	-	108,354
- Müştərilərdən depozitlər	149,240	-	-	149,240
- Digər öhdəliklər	733	-	-	733
	<u>258,327</u>	<u>-</u>	<u>-</u>	<u>258,327</u>
Xalis mövqe	<u>94,226</u>	<u>456</u>	<u>4,544</u>	<u>99,226</u>

29 Paya görə qazanc

	2016	2015
Bank sahibi ilə əlaqələndirilən illik xalis gəlir	1,546	1,530
Pay üzrə əsas və paylanmış qazanc məqsədilə adi səhmlərin orta sayı	<u>679</u>	<u>679</u>
Pay üzrə qazanc - əsas və paylanmış	<u>2.28</u>	<u>2.25</u>

30 Hesabat sonrasındakı baş verənlər

Düzəliş tələb edən hadisələr

Hesabatvermə tarixi və hesabatın rəsmi təsdiqi tarixi arasında düzəliş tələb edən və ya etməyən hər hansı əhəmiyyətli hadisə baş verməmişdir.